



Azərbaycan gəncliyi tariximizin qüdrətli dövrünün müəllifinə çevrildi

Müstəqillik tariximizin bir çox əlamətdar anları kimi 2 fevral Azərbaycan gənclər günü olaraq 1996-cı ildən bəri hər il ölkəmizdə təntənə ilə qeyd edilir. Bu il isə gənclər gününün xüsusiyyəti böyük mənəvi var. Çünki Azərbaycan gəncliyi yeni və möhtəşəm bir tarix yazdı.

Şanlı Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini Qələbə ilə tamamladı. İşğalçı ermənilər torpaqlarımızdan qovuldu. Tarixi ədalət bərpa olundu. İllərlə çəkin hərşetimiz sona yetdi.

Xalqımızın Vətən müharibəsində tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanı elimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər.

“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsilərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaş, 15 yaş olanların bu gün 27-32 yaş var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşməyə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

İlham ƏLİYEV

Yurdu yaşadan qəhrəmanlar

Ermənistanın təcavüzkar siyasəti nəticəsində ərazilərimizin 20 faizinin işğal altında qaldığı, doğma yurdlara doğru aparan yolların üzümzə qapandığı təxminən 30 ilə yaxın müddət ərzində Qarabağ problemini həyatımızda böyük bir boşluq kimi yaşayırdıq.

İlk baxışdan sanki hər şey qaydasında idi. Amma nəyinsə çatmadığının, özümüzü xoşbəxt sanmaq üçün hər şeyin yerli-yerində olmadığını hər birimiz fərqində idik, ürəyimizdəki Qarabağ nisgini duyurdun. Çatışmayan işğal altında yolumuzu gözləyən müqəddəs ocaqlarımız, yağı düşmənin Azərbaycanın bağrından qoparmağa çalışdığı yarı torpaqlarımız idi. Bu acını illiklərimizə qədr hiss edirdik. Gündəlik həyatımızın hər anında işğalın kədərli nişanələri bu itkini bizə hansısa formada xatırladan əlamətlərlə qarşımıza çıxarırdı. İllər keçdikcə bu boşluq aradan qalxmırdı, daha da böyüyürdü.

Nəhayət, o gün gəldi. Ötən ilin sentyabrında başlayan Vətən müharibəsinin cəmi 44 gün içində Qələbə ilə bitməsi bizi illərlə ürəyimizdə gəzdirdiyimiz ağır yükə xilas etdi. Həyatımızdakı bu boşluq qələbə ruhu, nigaran yurdlarımıza qovuşmağın vüsali ilə doldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin ən böyük vəsiyyətini yerinə yetirdi. Azərbaycan xalqının arzusunu gerçəkləşdirdi. Torpaqlarımızı azad edən ən güclü Lider kimi adını tarixə əbədi həkk etdi.

Milli maraqlarımızı təmin edən, bizi böyük zəfərlərə qovuşdurən, həm Vətən müharibəsinə qədərki hazırlıq illərində, həm müharibə gedişində, həm də Ermənistanın kapitulyasiyasından sonra nümayiş etdirdiyi parlaq keyfiyyətlərlə, mahir dövlət adamı, diplomat seriyəsi ilə, qətiyyətli sərkerə qərarları ilə əsrimizin ən uğurlu liderlərindən olduğunu bir daha sübuta yetirdi. Azərbaycan Prezidenti İlham Əliyev kimi bir rəhbərə malik olmaq xalqımızın ən böyük xoşbəxtliyidir.

Ardı 7-ci sah.

Regional inkişaf strategiyası ardıcıl həyata keçirilir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı və birinci xanım əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək onunə gül dəstəsi qoydular.

Qeyd edək ki, ötən ilin birinci rübündən pandemiya, sonuncu rübündən - postmünaqişə dövrü müxtəlif istiqamətlərdə həyata keçirilən siyasətə yeni realıqdan baxılmasını şərtləndirib. Xırdalanda açılışı nəzərdə tutulan sosial-iqtisadi

Ulu Öndərin abidəsini ziyarət



di obyektlər bir daha sübut edir ki, istənilən çağırış və təsirlərə baxmayaraq, regional inkişaf strategiyası ardıcıl həyata keçirilməkdədir.

Energetika sahəsində də həyata keçirilən layihələr təxirə salınmayıb

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı “Xırdalan” yarımstansiyasında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub.

Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiya Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti keçilib. Bu, Mingəçevir şəhərindəki genera-




siya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır.

Sonra Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA Dispetçer sistemini vasitəsilə yeni tikilən 110/35/10 kilovoltluq “Xirdalan” yarımstansiyasını işə sald.

Bildirildi ki, qəzaların qarşısının alınması və istehlakçılardan keyfiyyətli və asanlıqla elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya mühüm əhəmiyyətə malikdir.

Ardı 2-ci sah.



Ölkəmizdə islahatların yeni mərhələsi başlayır

Prezident İlham Əliyev: “Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir”

Dünya yeni texnologiyaların hesabına sürətlə dəyişir. Əgər ötən əsrdə hər hansı bir köşf uzun illər diqqət mərkəzində qalır və səmərə verirdisə, indi ən ağılaşmaz elmi tapıntı belə göz qırpmında daha yenisi ilə əvəz olunur.

Bütün bunlar yüksək texnologiyaların tətbiqi sayəsində baş verir. 44 günlük Vətən müharibəsi buna ən yaxşı nümunədir. “Müasir” silahların güvənə gətirilmiş “qələbə”ni bayraq edən erməni

işğalçıları Bakıda çay içmək eşqi ilə müharibəyə başlasalar da, onların bu arzusunu Azərbaycanın müasir Ordusunun yeni nəsil silahları alt-üst etdi. Bəli, Qarabağ savaşı dünyanın ağılına gətirə bilmədiyi müharibə idi. Qələbəmiz böyük güclər üçün o dərəcədə gözəlməz oldu ki, hamı arsenalında olan hərbi texnikasının köhnəliyini, müasir müharibələrin tələb və qaydalarının dəyişdiyini anladı.

Ardı 10-cu sah.

Azərbaycan gəncləri Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazdılar

Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu.

Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsəbiyyətindən asılı olmayaraq hər bir vətəndaş, böyükdən kiçiyə qədər hər bir insan bu müqəddəs savaşda İlham Əliyevin ətrafında səfərbər oldu, qələbəmizə töhfəsini verdi. Müharibənin əsas ağırlığı isə Azərbaycan gənclinin üzərinə düşdü. Çünki amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gədən ilk növbədə gənclər oldular.

Uğurla həyata keçirilən mütərəqqi gənclər siyasəti

Bəli, Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar. Bununla da gənclərimiz fevralın 2-ni Azərbaycanda gənclər günü elan edən Ulu Öndər Heydər Əliyevin tövsiyələrini yerinə yetirdilər, Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular.

Ümumiyyətlə, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim öndə olub. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçilişində, bir sözlə, cəmiyyətin həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan Prezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.

Ardı 7-ci sah.



Parlamentin yaz sessiyası öz işinə başladı

Fevralın 1-də Milli Məclisin 2021-ci ilin yaz sessiyasında ilk plenar iclası keçirildi. Milli Məclisin sədri Sahibə Qafarova yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Deputatları yaz sessiyasının başlaması münasibətilə təbrik edən spiker bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi və müdrikliyi Azərbaycan qələbəsindən-qələbəyə aparır. Xalqımız 2020-ci il uğurla başa vurub, 2021-ci ilə böyük ruh yüksəkliyi və ümidlər ilə qədəm qoyub. Bu gün biz bir daha qürurla söyləyirik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək dövlətimizin ərazi bütövlüyünün bərpasına nail olub. Döyüş meydanında əldə

edilən böyük zəfər siyasi-diplomatik müstəvidə də təsdiq edilib. Uzun illər ərzində ölkəmizin inkişafına mane olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Prezident İlham Əliyevin dediyi kimi, “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. ...Biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!”

Daha sonra Sahibə Qafarova ötən sessiyanın və ilin yekunları barəsində dekabrın 30-da məlumat verdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin daxili və xarici siyasətinə qanunvericilik səviyyəsində dəstək etmək üçün Milli Məclis bütün tədbirləri görüb.

Ardı 6-cı sah.

Energetika sahəsində də həyata keçirilən layihələr təxirə salınmayıb



Əvvəli 1-ci səh.

Xırdalan şəhərində son illərdə tikilən yüzlərlə çoxmərtəbəli binanın, iqtisadi, sosial, sənaye obyektlərinin elektrik enerjisinə artan tələbatını qarşılamaq, güc qıtlığını aradan qaldırmaq üçün 110/35/10 kilovoltluq yeni "Xırdalan" yarımstansiyası da tikilib.

Prezident İlham Əliyev bu yarımstansiyanı da işə saldı.

Dövlət başçısına yeni SCADA layihəsinin birinci mərhələsinin başa çatması barədə də məlumat verildi.

Qeyd edildi ki, yarımstansiyanın yeni inzibati binasında SCADA idarəetmə sisteminin tam həcmdə ehtiyat dispetçer idarəetmə mərkəzi yaradılıb. SCADA sistemi sınaqdan keçirilib. Azərbaycanın enerji sisteminin 25 elektrik stansiyasını, 100-dən artıq yarımstansiyanı, o cümlədən "Azərişiq" ASC-nin idarəetmə mərkəzi



ilə əlaqəni özündə əks etdirən məsafədən idarə olunan SCADA əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən ibarətdir.

İşğaldan azad olunan torpaqlarda qurulacaq sistemlər də SCADA sistemi vasitəsilə məsafədən idarə olunaçaq. İndiyədək bu ərazilərdə görülən işlərə gəldik

də, Suqovuşan qəsəbəsi və ətraf ərazilərin elektrik enerjisi təchizatı üçün "Tərter" yarımstansiyasından "Suqovuşan" yarımstansiyasına birdövrəli müasir tipli 35 ki-

lovoltluq elektrik verilişi xətti çəkilir. Suqovuşan qəsəbəsində mövcud 10 kilovoltluq hava xətti təmir edilir. Talış kəndinə qədər mövcud 10 kilovoltluq hava xəttinin



əsaslı təmiri və 2 yeni mərkəzin quraşdırılması işləri aparılır. Həmçinin Qubadlı və Zəngilan rayonlarının ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunması üçün mövcud şəbəkələrdən istifa

da edilən 10 kilovoltluq elektrik verilişi xətlərinin bərpası və yenidən qurulması davam etdirilir. Görülən işlər sübut edir ki, pandemiya ilə əlaqədar 2020-ci ilin iqtisadi cəhətdən fərqli il olması

na baxmayaraq, Prezident İlham Əliyevin davamlı strategiyasına əsasən digər sahələrdə olduğu kimi, energetika sahəsində həyata keçirilən layihələr də təxirə salınmayıb.

Abşeronda ilk dəfə STEAM təhsil metodunun tətbiqinə başlanılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı Texniki-Təbiət Fənləri Təmayüllü Məktəb-liseydə yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlət başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib. Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək təlimi, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub. Yeni korpusun Abşeron rayonunda şagird sıxlığından aradan qaldırılmasına müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.

Burada həmçinin STEAM - elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb. STEAM sistemi işarələrlə, alqoritmlərlə robotexnologiyasının hazırlanması və proqramlaşdırılması, onların üzərində uşaqların birgə əməkdaşlığı, digər fənlərlə inteqrasiyasını nəzərdə tutur. Bu, mahiyyət etibarilə yeni təfəkkür formasının yaradılması deməkdir.

Qeyd edək ki, Xırdalan şəhərindəki Texniki-təbiət fənləri təmayüllü məktəb-lisey üçün fevralın 1-i azı 3 həftə ilə əlamətdardır: əvvəla, uzun fasilədən sonra 1-4-cü sinif şagirdləri üçün dərslər bərpa olunub. İkincisi, müasir təhsil infrastrukturuna malik korpus istifadəyə verilib. Nəhayət, ölkədə sayca 3-cü, Abşeronda isə birinci tədris müəssisəsidir ki, 6-11 yaşlı şagirdlər də daxil olmaqla, STEAM təhsil metodunun tətbiqinə başlanılır.





Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2016-cı il 29 mart tarixli 1932 nömrəli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 20 fevral tarixli 2677 nömrəli, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli və “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 3722 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə **qərara alıram**:

1. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 572) aşağıdakı dəyişikliklər edilsin:
 - 1.1. adından, preambuladan, 1-ci hissədən (hər üç halda), 2-ci hissədən və 3-cü hissədən (hər dörd halda) “və Turizm” sözləri çıxarılsın;
 - 2.1. 2.15-ci bəndlərdən “və Turizm” və “və turizm” sözləri çıxarılsın.
2. “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1492; 2017, № 4, maddə 603; 2018, № 9, maddə 1840, № 12 (II kitab), maddə 2698) 3.3-cü, 3.5-ci, 3.6-cı bəndlərində və 4-cü hissəsində ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 2677 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 254; 2018, № 8, maddə 1678) 6-cı hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
4. “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2101) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2115; 2018, № 11, maddə 2287; 2019, № 5, maddə 909) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.5.2-ci yarımbəndinin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 3722 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 325, № 12 (I kitab), maddə 2601) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın 7.1.2-ci, 7.1.6-cı, 7.1.8-ci, 7.1.9-cu, 7.2.12-ci, 7.4.1-ci və 7.4.2-ci yarımbəndlərinin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılsın.

7. “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2011-ci il 7 iyun tarixli 447 nömrəli, “2011-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2011-ci il 7 iyun tarixli 449 nömrəli, “Azərbaycan Respublikası və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında” 2011-ci il 24 noyabr tarixli 530 nömrəli, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 2012-ci il aprelin 5-də Praqa şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 660 nömrəli, “2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 iyun tarixli 662 nömrəli, “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 7 mart tarixli 840 nömrəli və “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq dair Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 15 mart tarixli 848 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

8. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 556) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

9. “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 840 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 242) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə, “təmin etsin” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etsinlər” sözləri ilə əvəz edilsin.

10. “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq dair Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 848 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 250) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2021-ci il

Azərbaycan Respublikası Prezidentinin “2011-ci il aprelin 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyun tarixli 447 nömrəli, “2011-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2011-ci il 7 iyun tarixli 449 nömrəli, “Azərbaycan Respublikası və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında” 2011-ci il 24 noyabr tarixli 530 nömrəli, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 2012-ci il aprelin 5-də Praqa şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 660 nömrəli, “2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 iyun tarixli 662 nömrəli, “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 7 mart tarixli 840 nömrəli və “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq dair Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 15 mart tarixli 848 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə **qərara alıram**:

1. “2011-ci il aprelin 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 447 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 502) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.
2. “2011-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 449 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 504) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.
3. “Azərbaycan Respublikası və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24

noyabr tarixli 530 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1002) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

- “2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Fərmanın 1.1-ci bəndində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi isə bu Fərmanın 1.2-ci bəndində göstərilən sazişlərin müddəalarının həyata keçirilməsini təmin etsin.”.
4. “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 2012-ci il aprelin 5-də Praqa şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 554) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
- “2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Fərmanın 1.1-ci bəndində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi isə bu Fərmanın 1.2-ci bəndində göstərilən sazişlərin müddəalarının həyata keçirilməsini təmin etsin.”.
5. “2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 662 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunve-

ricilik Toplusu, 2012, № 6, maddə 556) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

6. “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 840 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 242) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə, “təmin etsin” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etsinlər” sözləri ilə əvəz edilsin.

7. “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq dair Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 848 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 250) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2021-ci il

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” 2011-ci il 27 may tarixli 432 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyun tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 8 iyul tarixli 938 nömrəli, “Bakı Xoreografiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli, “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 533 nömrəli, “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 dekabr tarixli 710 nömrəli, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli və “Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə **qərara alıram**:

1. “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 may tarixli 432 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 383) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.
2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82; 2015, № 2, maddə 138, № 7, maddə 831, № 11, maddə 1320; 2016, № 6, maddə 1034, № 10, maddə 1612; 2017, № 12 (I kitab), maddələr 2282, 2294; 2018, № 11, maddə 2258; 2019, № 5, maddə 847; 2020, № 7, maddə 878, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 noyabr tarixli 1180 nömrəli Fərmanı) 5.9-cu bəndindən “və Turizm” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 1803; 2017, № 5, maddələr 791, 802, № 7, maddə 1369; 2018, № 4, maddə 699; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1169 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-1-ci və 3.12.7-ci yarımbəndlərindən “və Turizm” sözləri çıxarılsın.

4. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyun tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050, № 11, maddələr 1382, 1413, № 12, maddə 1588; 2015, № 10, maddə 1121; 2016, № 6, maddələr 1020, 1044, № 11, maddə 1827; 2018, № 7 (I kitab), maddə 1476; 2019, № 7, maddə 1240; 2020, № 6, maddə 703) 5.17-2-ci bəndindən “və Turizm” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250, № 11, maddə 1803; 2017, № 5, maddələr 789, 802, № 7, maddə 1366; 2018, № 4, maddə 697; 2019, № 3, maddə 402, № 5, maddə 856, № 7, maddə 1230; 2020, № 2, maddə 103, № 6, maddə 698, № 7, maddə 868) ilə təsdiq edilmiş “Bakı Xoreografiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

- 5.1. 1.3-cü bənddən, 4.7.7-ci yarımbənddən və 8.2-ci bənddən “və Turizm” və “və turizm” sözləri çıxarılsın;
- 5.2. 1.4-cü, 1.7-ci bəndlərdən, 3.1.10-cu, 3.1.11-ci, 3.2.9-cu yarımbəndlərdən, 4.2-ci bənddən, 4.7.6-cı, 4.7.9-cu, 4.9.3-cü yarımbəndlərdən, 6.3-cü bəndin dördüncü cümləsindən, 6.23-cü, 7.7-ci, 8.4-cü, 9.1-ci bəndlərdən və 10-cu hissədən “və Turizm” sözləri çıxarılsın;
- 5.3. 4.3-cü bəndin ikinci cümləsindən, 4.5-ci (hər iki halda) bənddən və 4.9.1-ci yarımbənddən “və turizm” sözləri çıxarılsın.
6. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 539; 2017, № 4, maddə 547; 2018, № 7 (I kitab), maddə 1462, № 11, maddə 2240; 2019, № 5, maddə 825) ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 4.2-ci və 4.3-cü bəndlərindən “və Turizm” sözləri çıxarılsın.
7. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1464; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 791, 802, № 7, maddə 1369; 2018, № 4, maddə 699; 2019, № 3, maddə 402, № 5, maddə 856; 2020, № 2, maddə 103, № 6, maddə 698, № 7, maddə 868) ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
 - 7.1. 1.1-ci, 1.3-cü (hər iki halda), 1.4-cü, 1.8-ci bəndlərdə, 2.1.13-cü, 2.2.11-ci yarımbəndlərdə, 3.3-cü bənddə, 3.7.6-cı, 3.7.9-cu yarımbəndlərdə, 3.12-ci bəndin birinci cümləsində, 6.8-ci, 7.4-cü, 8.1-ci bəndlərdə və 9-cu hissədə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;
 - 7.2. 1.6-cı bənddə, 3.7.7-ci yarımbənddə və 7.2-ci bənddə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;
 - 7.3. 3.5-ci, 3.6-cı bəndlərdə, 3.10-cu bəndin birinci cümləsində və 3.20-ci bəndin ikinci cümləsində ismin müvafiq hallarında “mədəniyyət və turizm naziri” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyinin sədri” sözləri ilə əvəz edilsin.
 8. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 67, № 9, maddə 1462; 2017, № 1, maddə 65, № 7, maddə 1374) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 5.1-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin.
 9. “Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 10, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 1190 n?mr?li Fərmanı) 4.23-cü, 4.46-cı, 5.13-cü, 5.14-cü, 5.37-ci bəndlərindən “və Turizm” sözləri çıxarılsın.

fiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

7.3. 3.5-ci, 3.6-cı bəndlərdə, 3.10-cu bəndin birinci cümləsində və 3.20-ci bəndin ikinci cümləsində ismin müvafiq hallarında “mədəniyyət və turizm naziri” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyinin sədri” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 67, № 9, maddə 1462; 2017, № 1, maddə 65, № 7, maddə 1374) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 5.1-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz ed



Milli Məclisin iclasında

Parlamentin yaz sessiyası öz işinə başladı

Əvvəlki 1-ci səh.

Milli Məclisin sədri parlamentin indiyə qədər əldə etdiyi uğurları bu sessiyada da davam etdirəcəyinə və daha da artıracağına əminliyini ifadə etdi.

Qeyd olundu ki, yaz sessiyasında qanun layihələrinin müzakirəsi ilə yanaşı, Konstitusiyanın və qanunların tələbinə uyğun olaraq Nazirlər Kabinetinin hesabatı dinlənəcək. Bundan əlavə, 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin gündəliyinə çıxarılacaq. Yaz sessiyasının iclaslarında Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat, İnsan hüquqları üzrə müvəkkil (Ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik məruzələri də Milli Məclisə təqdim ediləcək. Sahibə Qafarova onu da diqqətə çatdırdı ki, Milli Məclis saytı yeni dizaynda istifadəçilərin ixtiyarına verilib.

Gündəlikdəki məsələlərə bağlı çıxış edən komitə sədri Zahir Oruc, Siyavuş Novruzov, deputatlar Fazil Mustafa, Əli Məsimli, Müşfiq Cəfərov, Aydın Mirzəzadə, Mələhət İbrahimqızı, Şahin İsmayilov, Tahir Kerimli və Erkin Qədiri fikirlərini bildirdilər.

Gündəliyin ilk məsələsi Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında idi. Deputatlar rəy və təkliflərini bildirdikdən sonra Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı səsə qoyularaq təsdiqləndi. Deputatlar Milli Məclisin İntizam və Hesablama komissiyalarının yenidən təşkil edilməsi haqqında məsələlərə müsbət münasibət bildirdilər.

Daha sonra Humay Əfəndiyevanın Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələ müzakirəyə təqdim olundu. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin təqdimatından sonra komitə sədri Hicran Hüseynova, Siyavuş Novruzov, deputatlar Razi Nurullayev və Aydın Mirzəzadə namizəd barədə müsbət fikirlərini səsləndirdilər. Humay Elçin qızı Əfəndiyevanın Konstitusiyaya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ səsə qoyularaq təsdiq olundu.

Sahibə Qafarova bildirdi ki, Konstitusiyaya Məhkəməsi haqqında Qanunun 13-cü maddəsinə görə, Konstitusiyaya Məhkəməsinin hakimi vəzifəyə təyin olunduğu gün Milli Məclisin iclasında and içir. Humay Əfəndiyeva Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsi hakiminin andını səsləndirdi, bu şərtlə və məsuliyyəti vəzifəyə onun namizədliyini irəli sürdüyünə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahir Oruc "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verdi. Bildirdi ki, bu sənəd iki ölkə arasında ikitərəfli əlaqələri gücləndirməklə yanaşı, strateji media ortaqlığının qurulmasını nəzərdə tutur.

Komitə sədri Qənirə Paşayevanın və deputat Azay Quliyevin fikirləri dinləndikdən sonra iclasda fasilə elan olundu.

Fasilədən sonra qanun layihəsinin müzakirəsi davam etdirildi. Deputatlar Fəzail Ağamalı, Etibar Əliyev, Sahib Aliyev, Anar İsgəndərov və Musa Qasimli fikirlərini bildirdikdən sonra qanun layihəsi qəbul edildi.

Milli Məclisin Beynəlxalq münasibətlər və parla-



Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin hakimi təyin edilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Humay Elçin qızı Əfəndiyeva Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin hakimi təyin edilsin.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin sədri

Bakı şəhəri, 1 fevral 2021-ci il

mentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında qarşılıqlı olaraq viza-dən azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında 1 sayılı Protokol"un təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirdi ki, bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşmasına xidmət edir. Məsələ barədə deputatların fikirləri dinləndikdən sonra qanun layihəsi təsdiq olundu.

Gündəliyin növbəti məsələsi - "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən məhsul planını müəyyən-ləşdirirdiyi tələblərə uyğun olmalıdır.

Komitə sədri Bəxtiyar Əliyevin və deputatlardan Qüdrət Həsənzadənin fikirləri dinləndikdən sonra qanun layihəsi qəbul edildi.

"Maşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verdi. Bildirdi ki, qanun layihəsi şəhid ailəsi üzvlərinin maşğulluq səviyyəsinin artırılmasına və bununla da onların sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəldilib. Bu məqsədlə şəhid ailəsinin üzvləri sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kateqoriyasına aid edilir. Eyni zamanda onlara peşə hazırlığına və özünüməşğulluq proqramına cəlb edilməkdə, eləcə də sosial iş yerlərinə işə qəbulda üstünlük hüququ müəyyən edilir. Qanun layihəsi təsdiq edildi.

"Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinin hakimi təyin edilməsi barədə Konstitusiyaya qanununu layihəsinin (birinci oxunuş) Milli Məclis sədri-

nin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müzakirəyə təqdim etdi. Bildirdi ki, dəyişikliklər normayaratma fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur. Konstitusiyaya Qanununda təklif edilən və normayaratma fəaliyyətini tənzimləyən məsələlər təcrübədə təbiiq edilərsə də, bu Konstitusiyaya Qanununda onun hüquqi əsasları əks olunmamışdır. Ona görə də qeyd edilən hər bir normayaratma orqanının rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi yolu ilə ümumi diqqətə çatdırılması qaydasının da nəzərdə tutulması və Konstitusiyaya Məhkəməsinin qərarı ilə qüvvədə düşmüş hesab edilən həmin normativ-hüquqi aktın (onun struktur elementi) onu qəbul etməyi normayaratma orqanı tərəfindən ləğv edilməsi barədə imperativ normanın da əlavə edilməsi aiddir.

Konstitusiyaya Qanununun layihəsi birinci oxunuşda qəbul edildi.

"Herbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Qeyd etdi ki, dəyişiklik qəbul olunduqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərkibindən doktoranturaya illik qəbul və dissertantların təhkim olunma planları hər il aprelin 1-dək təsdiq olunacağı təqdirdə doktoranturaya qəbul imtahanları hər ilin iyun və sentyabr ayları ərzində (3 intaxan verilir, biri iyun ayında, ikisi sentyabr ayında) keçiriləcəkdir. Qanunun 21.1.4-cü maddəsinə əsasən imtahan müvəffəqiyyətlə verən çağırışıya təhsilini doktoranturada davam etdirmək üçün möhlət hüququ verilecək.

Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul olundu.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin səd-

ri Tahir Mirkişili dedi ki, Məcəllədə buğdanın, buğda ununun və çörəyin idxalı, satışı və istehsalı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. Bu azadolmanın müddəti 1 yanvar 2021-ci il tarixində bitir. Layihəyə əsasən, bu mallara tətbiq olunan ƏDV-dən azadolmanın daha 1 il müddətinə artırılması təklif olunur.

O da qeyd etdi ki, zərərlik məmullatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərərlik və neq-qaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi məqsədilə onların aksizdən azadolma müddətinin daha 3 il artırılması da nəzərdə tutulur. Uzun illər erməni işğalında olan Kəlbəcər rayonunun azad edildiyini və böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alsaq, sözügedən vergi güzəştləri burada mövcud olan qızıl ehtiyatının səmərəli şəkildə istismar olunmasını təmin edə biləcək. Tahir Mirkişili onu da bildirdi ki, sağlamlığa zərər verən məhsulların istehsalının azaldılması üçün bütün məmullatlarının istehsalı və idxalı üzrə aksiz dərəcələrinin artırılması, bu məhsulların aksizli malların siyahısına daxil edilməsi təklif edilir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olundu.

Daha sonra iclasda Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövrüyyə qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələr, psixotrop maddələr, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nda dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələri müzakirəyə təqdim olundu. Hər iki məsələ barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bildirdi ki, "Narkotik vasitələrin və psixotrop maddələrin qanunuz dövrüyyəsinə qarşı mübarizə

haqqında" 1988-ci il Beynəlxalq Konvensiyası, BMT-nin "Narkotik vasitələr haqqında" 1961-ci il Vahid Konvensiyası və "Psixotrop vasitələr haqqında" 1971-ci il Konvensiyası ilə dövrüyyə qadağan edilmiş və məhdudlaşdırılmış narkotik vasitə və psixotrop maddələrin siyahılarına yeni növ narkotik vasitə və psixotrop maddələr əlavə edilmiş, lakin Azərbaycan Respublikasının müvafiq qanunlarında bu dəyişikliklər əksini tapmamışdır. Qanun layihələrinə əsasən, yeni növ narkotik vasitə və psixotrop maddələr qeyd edilən qanunlara və müvafiq siyahılara daxil edilir.

Hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələrinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov müzakirəyə təqdim etdi. Diqqətə çatdırdı ki, "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin məqsədi yol hərəkəti və təhlükəsizlik qaydalarının təkmilləşdirilməsidir. İnzibati Xətlər Məcəlləsində isə avtoxuliqanlıq xətasının törəldilməsinə səbəb olan qaydaların üsulları dəqiqləşdirildi. Eyni zamanda dəyişikliklərdə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jaluz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərkibindən müəyyən edilməsi təklif olunur.

Deputatların Etibar Əliyev, Rüfət Quliyev, Qüdrət Həsənzadə və komitə sədri Siyavuş Novruzovun fikirləri dinləndikdən sonra hər iki qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Iclasda "Notariat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda təsdiq edildi. Dəyişikliklər əsasən müəyyən idmətlərə görə rüsumların azaldılmasını və ya ləğvini nəzərdə tutur.

Deputatlar "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə də birinci oxunuşda müsbət münasibət bildirdilər.

Iclasda son olaraq "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edildi. Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirdi ki, qanunun 27-ci maddəsi ictimai varidatə aid edilən əsərlərin və obyektlərin dairəsini müəyyən edir. Buraya müəlliflik hüququnun qüvvədə olma müddəti bitmiş əsərlər, heç vaxt qorunmamış əsərlər, eləcə də Azərbaycan folkloru nümunələri və Azərbaycanın ənənəvi bilikləri aiddir. Qeyd olunan əsərlər, o cümlədən Azərbaycan folkloru nümunələri və ənənəvi biliklərin ictimai varidatə aid edilməsinin məqsədi onların istifadəsinə müəllif nəzarətinin olmaması səbəbindən hər hansı qeyri-qanuni istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunmasıdır.

Eyni zamanda qanunda ictimai varidatə dairəsinə aid edilən əsərlərin dövlət varidatə elan edilə bilməsi təsbit olunmuşdur. Əsərin dövlət varidatəsinə aid edilməsi həmin əsərdən istifadənin ödənilməsinə əsasən həyata keçirilməsinə hüququ əsas yaradır.

Qısa müzakirədən sonra qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"



Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupunun iclası keçirilib.

AZƏRTAC Rusiya hökumətinin rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi ilə keçən üçtərəfli işçi qrupunun iclasında Azərbaycan Prezidenti, Ermənistan baş naziri

və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladığı Bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olundu.

Iclasda 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın 9-cu bəndindən, eləcə də 2021-ci il yanvarın 11-də imzalanmış Bəyanatın 2-ci, 3-cü və 4-cü bəndlərindən irəli gələn vəzifələrin icrası məsələləri nəzərdən keçirilib.

Tərəflər demir yolu, avtomobil və qarışıq daşımalar, daşımaların təhlükəsizliyi-

nin, eləcə də onlara sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarətin təmin edilməsinə dair ekspert atqruplarının yaradılması barədə qərar qəbul ediblər. Görüş iştirakçıları 2021-ci il fevralın 2-dək atqrupları formalaşdırmaq və fevralın 5-dək onların ilk iclasının təşkil edilməsi barədə razılığa gəliblər.

Üçtərəfli işçi qrupunun növbəti iclasının Moskvada keçirilməsi qərara alınıb. Iclasın vaxtı həmsədrlərlə razılaşdırılacaq.

Azərbaycan gəncliyi üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlir

Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı ildən-ildə daha da yüksəlmiş, onların cəmiyyətdə həyatında daha fəal iştirakına, məşğulluğuna, istedad və bacarıqlarının üzə çıxarılmasına böyük töhfələr verilməmişdir. Bu barədə danışan Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və İdman komitəsinin sədri Adil Əliyev bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir.

Adil Əliyevin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin "Hər bir Azərbaycan gəncləri hər şeydən artıq müstəqil Azərbaycanın bu gün, gələcəyi haqqında düşüncəli və qayğısız vətəndaşları kimi yetişdirmək" məqsədini həyata keçirmək üçün gənclərin iştirakına daha fəal iştirakına yol açmışdır. O cümlədən müstəqil olaraq gənclərə təqəüdlər verilmişdir. Onların fəalliyətini daha da stimullaşdırır.

Göstərilmiş diqqətin nəticəsi olaraq gənclər layiqli vətəndaş kimi yetişir, Azərbaycanın adını hər yerdə ucaldırlar. "Fənn olimpiadalarında qazanan medallara baxsaq, gənclərimizin uğurlarının ildən-ildə çoxaldığını görürük. Onlar beynəlxalq elm yarışlarında çox böyük uğurla çıxış edirlər və qalib olurlar. Nəticə etibarilə dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu universitetlərə gənclərimizi öz sirlərində görməyə çağırırlar. Eyni zamanda gənclərimiz idmana da çox üstünlük verirlər. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviyyəsinin artırılması da mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycan müxtəlif bölgələrdə olimpiya idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara evsahibliyi etməsi, idmançıların olimpiadalarda, dünya çempionatlarında və digər mötəbər turnirlərdə uğurlu çıxışları buna əyani sübutdur.

Beləliklə, elmi olimpiadaların qalibi olmaqla yanaşı, gənclərimiz müxtəlif idman yarışlarında da uca dərəcəni, himnimizi səsləndirirlər. Bu da onu göstərir ki, Azərbaycan gəncləri öz məsuliyyətini tam başa düşür, öz ixtisaslaşmasını çox böyük uğurla aparır. İstər elm, istər də idman və yaradıcılıq müstəvisində gənclər vətəndaşlıq məsuliyyətini layiqincə yerinə yetirir", - deyir Adil Əliyev.

Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və onların milli-mənəvi dəyərlərini həmişə ehtiram ruhunda yetişdirməsi dövlət siyasətinin əsas məqsədlərindən biridir. Bu məna gənclərimizin bilikli olmaları, zərərli vərdişlərdən uzaq durmaları ilə yanaşı, onların əsl azərbaycançılıq məfkurəsində yetişmələri də olduqca mühümdür. Bu barədə danışıq Adil Əliyev dedi ki, 44 gün davam edən Vətən müharibəsi zamanı dünya Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun və Azərbaycan gənclərinin qüdrətini gördü. Məhz gəncliyimi-



zın vətənpərvər ruhunda yetişməsinin nəticəsidir ki, şanlı Ordumuza daxil olan minlərlə gənclimiz döyüş meydanında misli görünməmiş şücaət göstərdi. Layəqətli Azərbaycan gəncliyi öz üzərinə düşən uca missiyanın yerinə yetirilməsinə səfərbər olaraq, könüllü şəkildə hərbi əməliyyatlara qatıldı. Gənclərimiz istər ön cəbhədə, istərsə də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərdilər. Çünki onların ruhu vətənpərvərliklə yüngürlənmişdir. Gənclərimizə əsliyanan yurd, vətən sevgisi onların müharibəni qələbə ilə başa vurmalarında mühüm rol oynadı.

Habelə gənclərimiz yalnız döyüş meydanında deyil, düşmənlə qarşı mübarizəni sosial şəbəkələr və kütləvi informasiya vasitələri ilə də aktiv şəkildə həyata keçirirlər. Adil Əliyevin sözlərinə görə, gənclərimiz Azərbaycanın haqlı mübarizəsini və ədalətli müharibəsini dünya ictimaiyyətinin diqqətinə çatdırdılar. "Gənclərimiz Ermənistanın haqsız müvəqqəti müdafiə edən, yalan, heç nəyə uyğun olmayan xəbərlərin qarşısını almaq üçün böyük əmək sərf etdilər. Onların sosial şəbəkələrdə başlatdıqları kampaniyalar Azərbaycan haqqətçilərinin dünyaya çatdırılmasında, milyonlarla insanın başa vətən hadisələrini sebəkarının məhz işğalçı Ermənistanın olması barədə məlumatlandırılmasında mühüm rol oynadı. Ermənistanın Bərdə, Gəncə, Mingəçevir və digər şəhər və rayonlarımızda təcavüzü, qadağan olunmuş silahlardan kütləvi şəkildə istifadə etməsi barədə məlumatlar beynəlxalq auditoriyaya çatdırıldı. O cümlədən xaricdə yaşayan və ulyai ölkəmizə döyünən azərbaycanlı gənclər də bu sahədə fəallıq göstərdilər".

Gənclərimizin bu fəallığı Ermənistanın təcavüzkar siyasəti barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında, faşist siyasətinin ifşa edilməsində və Azərbaycanın informasiya müharibəsində də qalib gəlməsində böyük rol oynadı. "Bütün bunlar göstərir ki, Azərbaycan gəncliyi məsuliyyətini tam başa düşür və vəzifələrinin öhdəsindən layiqincə gəlir. Azərbaycan gəncləri, gənclər gəncliyi mübarək!" - deyir Adil Əliyev.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"



2 Fevral Gənclər Günüdür

Azərbaycan gəncləri Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazdılar



Azərbaycan gəncliyi tariximizin qüdrətli dövrünün müəllifinə çevrildi

Əvvəli 1-ci səh.

Vətənə sevgi nümunə kimi xatırlanacaq

Hazırda dünya mediası, beynəlxalq təşkilatlar, xarici nümayəndəliklər əsgər və zabitlərimizin qəhrəmanlıqlarından böyük heyətlə söz açırlar. Azərbaycanın igid oğulları bu qəhrəmanlıqları real həyatda yaratdılar. Onları qanları ilə tarix yazdılar. Göstərdilər ki, belə övladları olan, cəsur, mərd qəhrəmanlar yetişdiren Vətən heç vaxt yenilməz. Azərbaycan bundan sonra hər birimiz üçün həm də igidlərimizin mərdliyinə, fədakarlığına görə dəyərlidir. Ölümsüz səhərlərimizin yaddaşlarda qalan salnamələri ilə müqəddəsdir.

44 günlük Vətən müharibəsinin ən ağır yükü cəbhədə misilsiz qəhrəmanlıqlar göstərən, ərazi bütövlüyümüzə naminə şəhid olan, yaralanan, hər bir yüksəkliyin, kəndin, qəsəbənin, şəhərin azadlığı üçün silah yoldaşları ilə birgə böyük uğurlar qazanmış gənc əsgər və zabitlərimizin özünə düşdü. Qarabağın tacı, ruhumuzun şəhəri olan Şuşanın azad edilməsi üçün qayalarından dirmanaraq yüngül silahlarla - biçqala, avtomatla tankın, topun üzərinə atılan, bu igidliyi dünyanın hər tarixinə düşən Azərbaycan gəncliyinin qəhrəmanlığını unutmaya olarmı?!

Düşməne qisas hissi ilə kükrəyən, torpaqlarımızın azadlığı üçün hərbi əməliyyatların tezliklə başlanmasını arzu edən necə vətənpərvər, qəhrəman ruhlu gəncliyin yetişdiyi-nə hələ ordumuzun 2016-cı ildəki Aprel zəfəri zamanı hamımız şahid olmuşduq.

Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yerli bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovağına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc cəmiyyətimizlə qələbə verdi. Hamı döyüşə getmək üçün könüllü yazılırdı. Gənclərimiz yerli səfərbərlik idarələrindən dərhal orduya aparılmalarını israrla tələb edirdilər. Hər vaxt cəbhədəki dostlarının, həmyaşıdlarının yanında olmağa, düşməndən qisas almağa can atırdılar. Hər meydanına, qanlı savaşa ruh yüksəkliyi ilə yollanırdılar. Düşmənlə üz-üzə yalnız qələbə barədə düşünür, vətənpərvərlikləri, döyüş ruhları, hazırlıqları, əzmkarlıqları ilə işğalçının qorxulu yuxusuna çevrilirdilər. Onların azad edilmiş məskənlərimizdə üçrəngli bayrağımızı qaldırdılar, Dövlət himnimizi oxumaları Azərbaycan gəncliyinin Vətən qarşısındakı müstəsna xidmətlərini tarixdə əbədiləşmiş mənərəsidir. Bu mənərədə tarix hər zaman Azərbaycan xalqının yenilməzliyini görəcək.

44 günlük Vətən müharibəsi gedişində cəmiyyətdə, ölkəmizin ərazi bütövlüyü kimi tələp edilən məsələdən sonra gələn bütün mütakirə mövzuları arxa plana keçirildi. Xalq böyük qələbə üçün imkanlarını tam səfərbər etdi. Əsgər və zabitlərimiz ön cəbhədə düşmənlə üz-üzə əlindəki silahı ilə, cəmiyyət həyatının müxtəlif sahələrində çalışın əmək adamlarımız arxa cəbhədəki fəaliyyəti ilə, informasiya savaşında iştirak imkanı olan hər kəs səsi-sözü, milli həqiqətlərimizi çatdırmağı ilə Qələbəyə öz töhfəsini verməyə çalışdı. İndi hamı deyir, Vətən müharibəsində qazandığımız qələbə, milli birliyimizin qələbəsidir. Ona görə bu qələbə bizim üçün bu qədər dəyərli və tarixidir.

Azərbaycan övladları əvvəlcə cəbhətrafi kəndlərimizi, ardınca Suqovuşan qəsəbəsini, Cəbrayıl rayonunu, sonra Hadrut qəsəbəsini, Füzuli, Zəngilan, Qubadlı rayonlarını işğaldan azad etdilər. Noyabrın 8-də xalqımızın mədəniyyət məbədi, musiqi beşiyi Şuşa 28 illik işğaldan sonra ordumuzun sücaəti sayəsində istisqalına qovuşdu.

Mərd oğullarımız müqəddəs şəhərimizi qol gücünə, ağır silahlardan istifadənin mümkün olmadığı gətin dağılış şəraitində düşmənlə əlbəyaxa vuruşaraq azad etdilər. Gəncliyi tərənnüm edən əsl vətənpərvərlik ruhu budur!

Azərbaycan gəncliyi öz missiyasını bu gün də davam etdirir. Azad edilmiş torpaqlarımız qarlı-saxtali səngərlərdə göz bəbəyi kimi qoruyur. Orduda xidmət etməyənləri də əsgər və zabitlərimizə apardıqı sovuqlarla, şəhid, yaralı ailələrimizə hansısa formada dəstəyi ilə Vətənin zəferinə töhfə verməyə çalışır. Vətən müharibəsinin gedişində, ondan da əvvəl dünyanın müxtəlif səmtlərində yüz minlərlə azərbaycanlı gənc düşmənin informasiya tənqidatlarına qarşı savaşırırdı. Onların illərdir ki, dünyaya yaydıqları yalanları ifşa edirdi. Tarixi həqiqətləri, ermənilərin insanlığa sığmayan müharibə cinayətlərini, mülki əhaliyə qarşı törətdikləri qətləmlərini beynəlxalq ictimaiyyəte çatdırırdı. Döyüş meydanında bir-birinin ardınca qələbələr qazanan ordumuza informasiya savaşında meydanında bacardığı dəstəyi verməyə çalışırdı. Eyni missiya bu gün də davam edir. Azərbaycan gəncliyi mənfur düşməni bu savaş meydanında da üstələyir. Azərbaycanın maraqlarını qorumağı bacarır. Vətənpərvərlik ruhu da budur!

Vətən müharibəsində sücaət göstərmiş Azərbaycan gəncliyinin qəhrəmanlığı layiqincə qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti on minlərlə gəncimizə Vətən müharibəsindəki xidmətlərinə görə dövlətimizin ali orden və medalları ilə təltif edib. Onlar hər zaman bu orden və medalları sinələrində şərəflə daşıyaçaqlar. Elin-obanın, gələcək nəsillərin qürur yeri olacaqlar. Vətən müharibəsində şəhid olmuş gənclərimizin məzarları ən müqəddəs and yerimizdir. Dövlətimiz şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın hər zaman yanındadır. Onların sosial müdafiəsi üçün lazımi tədbirlər görülür. Azərbaycan gəncləri də müxtəlif vətəndaş təşəbbüsləri ilə bu məsələlərdə dövlətimizə dəstək olmağa çalışırlar.

Torpaqlarımızın azadlığından sonra indi Azərbaycan gəncliyi qarşısında həm də o torpaqların bərpası, abadlaşdırılması, sosial-iqtisadi dirçəlişi, yurdlarımızın yenidən gülləstana çevrilməsi missiyası durur. Azərbaycan gəncləri bunu da bacaraçaqlar. Ulu Öndər Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yetişdirdiyi gənclik buna da qadirdir. Onların həyata keçirdiyi gənclər siyasəti, müəyyən etdiyi düzgün istiqamət Azərbaycan gəncliyini vətənpərvər ruhdə təbiiyələndirdiyi qədər, həm də zəhmətə, əməyə, ölkəmiz üçün də, dünya üçün də faydalı olmağa, gözəlliklər yaratmağa, inkişafa tökan verməyə alışdır.

Gəncliyin missiyası davam edir

Yeni gələcəyin addım səsləri

Gənclik bu gün ölkəmizdə aparılan köklü islahatların əsas aparıcı qüvvəsini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti gənclərə yüksək vəzifələrdə etimad göstərir, müəyyən etdiyi strateji vəzifələrin yerinə yetirilməsində onlara böyük ümid bəsləyir. Bu ümüdi doğrultmaq, vətənpərvərlik əzmini, azərbaycançılıq ruhunu qorumaq Azərbaycan gəncliyinin ümde vəzifəsidir.

Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gəncliyinin İnkişaf Strategiyası"nda yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi, innovativ fəaliyyətinə dəstək göstərilməsi, qanunvericilik təkmilləşdirilməsində, vətəndaş cəmiyyətinin inkişafında daha yaxından iştirakı, institusional bacarıqlarının artırılması və s. ilə bağlı konkret hədəflər var.

Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılıb. Hazırda paytaxt və bölgələrdə yüzlərlə gənclər təşkilatı fəaliyyət göstərir. Müstəqilliyin ilk illərində gənclərin əsasən beynəlxalq qurumlar tərəfindən dəstəklənən təşəbbüslərinə son illərdə dövlət büdcəsindən maliyyələşən fəndlər və digər təsisatlar vasitəsilə dəstək verilir. Gənclər arasında könüllülük ənənələri inkişaf edir. Müxtəlif könüllülük proqramları vasitəsilə onların liderlik bacarıqları artırılır. Çoxşəxli fəaliyyət istiqamətləri üzrə təcrübə toplamaq, müəyyən mənada məşğulluğu, işgüzar çevrə yarada bilməsi təmin edilir.

Elmi fəaliyyətlə məşğul olan gənclərin dəstəklənməsi istiqamətində də əhəmiyyətli işlər görülür. Gənc alimlərimizin apardıqları tədqiqatlar müxtəlif qrant proqramları ilə dəstəklənir. Gənclərin elma marağının artırılması üçün zəruri islahatlar həyata keçirilir. Bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir. Azərbaycan gənc alimlərinin dünya elmi arenalarında təmsil olunması üçün lazımi şərait yaradılır. Bunun nəticəsidir ki, son illərdə öz elmi nəticələrini dünyanın nüfuzlu nəşrlərində, beynəlxalq tədbirlərdə təqdim edən, xarici ölkələrin elmi mərkəzlərində əməkdaşlıq ilə müstəqil tədqiqatlara cəlb olunan gənc alimlərimizin sayı getdikcə artır.

Bu gün artıq yeni bir gələcəyin addım səsləri eşidilir. Bu gələcəkəndən qalmaq istəməyən hər kəs ondan faydalana bilər. Qələbənin cəmiyyətimizə qazandırdığı qalibiyyət ruhu bu firavan hədəfləri ölkəmiz üçün misilsiz bir nailiyyət tarixinə çevirəcək, mohtəşəm salnamələr yaradacaq.

İrada ƏLİYEVA,
"Azərbaycan"

Əvvəli 1-ci səh.

İlham Əliyev rəhbərliyi ilə böyük inkişaf yolu keçən müstəqil Azərbaycan tarixdə olmadığı qədər güclü dövlətə çevrilib. Bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardır. Ötən illərdə dövlət gənclər siyasəti də müvafiq dövlət proqramlarının və qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. Hələ 2005-2009-cu illərdə həyata keçirilən gənclər proqramı Heydər Əliyev bu sahədə müəyyən etdiyi xəttin davamını təsdiq etdi. Daha sonra neft gənclərini "insan kapitalı"na çevirən Prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gəncliyinin xaricdə təhsil üzrə Dövlət Proqramı"ni təsdiqləməklə gənclərə geniş özünütəhsil imkanları yaratmışdı. 2007-ci ildə "Gənclər ili" elan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini nümayiş etdirmişdi.

Dövlət proqramları isə davamlı şəkildə təsdiqlənərək icra olunur və gənclərin inkişafına, məşğulluquna, cəmiyyət həyatında fəal iştirakına layiqli töhfələr verir.

Dövlət siyasətinin nəticəsidir ki, gənc nəsillər respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir, idmançılarımızın qələbələrini sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlir. Gənclərimiz mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında da fəal rol oynayırlar. Bunun nəticəsində Azərbaycan dünyada daha yaxından tanınır, tariximiz, mədəniyyətimiz və bu günümüz haqqında geniş məlumatlar beynəlxalq ictimaiyyəte çatdırılır. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun fəaliyyətində yaxından iştirak edirlər.

Şəhid gənclərimizi ehtiramla anırıq

Azərbaycanda həyata keçirilən mübarəqə gənclər siyasəti gənc nəslin inkişafı və bilik və bacarıqlarının realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhdə formalaşdırır. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.

Məlum olduğu kimi, hələ Ermənistanın dövlət sərhədini Tovuz rayonunu istiqamətində tənqidatı zamanı minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrində qeydiyyatdan keçmişdi. Vətən müharibəsinin ilk günlərindən isə on minlərlə gənc qeydiyyatda fəal iştirakçı oldu. Ermənistanın qəhrəmanlıq döyüşlərlə yollanmışdı. Ermənistanın qəhrəmanlıq döyüşlərlə yollanmışdı. Ermənistanın qəhrəmanlıq döyüşlərlə yollanmışdı.

İlham Əliyev 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə gənclərin intellektual, fiziki və mədəni inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gəncliyinin İnkişaf Strategiyası"ni təsdiq etdi.

Həyata keçirilən düzgün dövlət siyasətinin nəticəsidir ki, gənc nəsillər respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir, idmançılarımızın qələbələrini sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlir. Gənclərimiz mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında da fəal rol oynayırlar. Bunun nəticəsində Azərbaycan dünyada daha yaxından tanınır, tariximiz, mədəniyyətimiz və bu günümüz haqqında geniş məlumatlar beynəlxalq ictimaiyyəte çatdırılır. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun fəaliyyətində yaxından iştirak edirlər.

Prezident İlham Əliyevin xalqa müraciətlərində birində Azərbaycan gəncliyinin düşməne dərs verdiyini bəyan etmişdi: "Bu gün də onların dövlətinin rəhbərliyi gələcəkdə yalan, uydurma yayılır Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Sanki kimsə gəlib bizim əvəzimize vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbəşinə vuruşuq, hər kəs bunu bilir".

Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik mərtəbəsinə ucalanların böyük əksəriyyətini də mehç gənclər təşkil etdi.

Vətən müharibəsində şəhid olan gənclərimizi ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Gənclər canlarını əziz xatirəsinə hər zaman uca tutacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Gənclər günü münasibətilə şəhər çempionatı keçirilmişdir

Gənclər günü münasibətilə Naftalan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatlığı və Təhsil şöbəsinin birgə dəstəyi ilə gənclərin dünyagörüşünün artırılması, onlarda məlumat bazasının formalaşdırılması, möhkəmləndirilməsi və aynələli şəkildə elmi və praktiki biliklərə yiyələnməsi məqsədilə "Xəmsə" Milli İntellektual Oyunu üzrə Naftalan şəhər çempionatı keçirilmişdir.

İştirakçılar əvvəlcə Azərbaycan ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə bir dəqiqəlik sükutla yad etmişlər. Sonra şəhər gənclər və idman idarəsinin rəisi Samir Qocayev çıxış edərək yeniyetmə və gənclərin intellektual səviyyələrinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkilatı məqsədilə müxtəlif intellektual oyunlar təşkil olunduğunu diqqətə çatdıraraq, keçirilən oyunun mahiyyəti haqqında məlumat vermiş, oyunda yarışacaq komandalara uğurlar arzulamışdır.



4 mərhələ üzrə keçirilən "Qələbə" komandası I, "Qarabağ" komandası II, "Xudayar" komandası isə III yere çıxmışdır. Qalib komandalara Gənclər və İdman İdarəsinin kubok və diplomları

ile təltif edilmişlər. Onu da qeyd edək ki, tədbir pandemiya şəraitinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"



Şanlı tarix yazan gənclər

Bu torpaqdan yağrıldı oğullar...
Bu torpaqdan doğuldu oğullar...
Bu torpağa bağlandı oğullar...
Bu torpağa can oldu oğullar...

Necə hünərli oğullar yetişirib bu torpaq, necə qəhrəmanlara yurd olub?!

Necə vurğun edib özünə ki, zərərli uğrunda can qoymağa həvəslisi minlərlədir.

Bağrında daşa dönməyə, qəlbində pardaqlanmış qönçələrə çevrilməyə, al-qanıya torpağa "Vətən" yazmağa, torpağı Vətən etməyə milyon kö-nüllü olub...

Bəli, bu yazılanlarda nə ifrata varılıb, nə də bədii ifadələrlə güvvənlən-dirilmiş pafosdan istifadə edilib.

Nə də uzaq-uzaq əsrlərdən aşına olduqumuz, qürurlandıqımız Cavanşir, Babək, Bamsı Beyrək, Qazan xan, Koroğlu və daha neçə-neçə xalq qəhrəmanlarımızdan danışılıb...



Əgər biz bir an ayıq-sayıqlığı itir-səydik və geri çəkilsəydik, onlar arzularına çata bilərdilər. Amma igid Azərbaycan əsgərləri buna imkan vermədilər. Hücum edirdilər, lakin ciddi müqavimətlə rastlaşan kimi geri qaçdılar. Heç yoldaşlarının meyitlərini də götür-mürdürlər. Hər tərəf erməni leşi ilə dolu olurdu.

Düzdür, bizim də acılı günləri-miz oldu. Bir yerdə döyüşdü-yümüz ələ oğullar şəhid, qazi oldu ki, ömrüboyu xatirələrimizdən silinməyəcəklər. Tabor komandiri-miz Nail Orucov var idi. Hər zaman irəlində döyüşə gedirdi. Düş-mən həmləsinin qarşısını alan zaman bir neçə əsgərlə birlikdə şəhid oldu. Bu hadisə mənə çox pis təsir etdi. Heç zaman yadım-dan çıxmaz, bir dəfə telefonla danışarkən həyat yoldaşı ona de-mişdi ki, "3 övladın var, onları dü-şün, evə qayıt". Komandirimiz isə cavab vermişdi ki, "evdə üç uşa-ğım varsa, burada da 300 balam var, mən onları qoyub heç yere gedə bilmərəm..."

Döyüşlər zamanı hər dəfə həmkəndlim Ceyhun Babazadə-nin iki şey xahiş edirdim. Deyir-dim ki, şəhid olsam, evdəkilərə ilk xəbər versən, əgər əsir düşdüyümü görsən, güllə ilə vur-rarsan...

Burada hər yer Qarabağdır...

Rafaelin döyüşdüğü hərbi his-sənin hədəfi düşməni torpaqları-mızdan qovub çıxarmaq idi. Hər gün irəli gedir, kəndlərimizi azad edirdilər. Bir dəfə də olmadı ki, geri çəkilsinlər.

- Rəhbərlərimizdə ancaq "irəli" komandası var idi. Noyabrın 9-u gecə saatlarında biz atışma göz-ləyərkən havaya qırmızı işartılı güllələr atıldı. Hamı təəcübə bir-birinə baxdı. Düşündük ki, yəqin düş-mən hücum etməyə istəyir. Sonra isə rəhbərlər əlaqəsi ilə əşit-dik ki, düşmən təslim olub və Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın kapitu-lyasiyasını bəyan edib.

Qələbədən sonra xidmətim Hadrut istiqamətində oldu. Daha sonra Şuşanın yaxınlığındakı Qırmızı Bazar qəsəbəsi yaxınlı-ğında xidmət etdim. Qırmızı Ba-zardan sonra Xocavəndin Taqa-yer kəndinə gəldik. Qəhrəman oğullarımız düşməni həm fiziki, həm də psixoloji mənada lərzə-yə gətirmişdi. Onların bir xüsusiyyəti də deyim, tutaq ki, bizə hücum edirdilər, amma biz onları mühasirəyə alan kimi, onların silahı yere qoyub təslim olurdular. Bu isə onun göstəricisi idi ki, bu torpaq onların deyil. Amma bizim igid oğlanlarımız çiyin-çiyinə verib qarşıdır, ölümlərimiz mübarizəsi aparırdılar, bu uğur-da canlarından də keçməkdən qorxmurdular.

Evdən bizimlə danışanda so-ruşurdular ki, "haradasınız?", yalnız bir söz deyirdik ki, burada hər yer Qarabağdır...

Şəhid atası boynumu qucaqlayıb dedi ki...

- Mühəribədən qayıtdığım gün, ön cəbhəyə, döyüşə gedək... Nəhayət, Qubadlı istiqamətində döyüşlərə yollandıq. Bülüyümü-zün yanına gəlib çətana qədr Ermənistanın Qafan rayonu istiqamətində atəşə məruz qaldıq, göydən başımıza mermi yağışı yağdı. Həmin təhlükə altında bir gün orada gecələdik, növbəti gün öz hərbi bölüyümüzün yanına qalxdıq. Ştatlarımız müəyyən olundu, mən də bölmənin manqa komandiri təyin olundum. Orada böyük komandirimiz Rəşad Baxtşiyevlə tanış olduq. O bizə inti-zamli komandir omaqla yanaşı, əsl dost, böyük qardaş idi. Ümu-miyyətlə, oradakı komandirleri-mizin hər biri bizimlə çiyin-çiyinə vuruşurdular, hər bir çətinliyimiz-lə maraqlanırdılar, daim dəstək dururdular.

Döyüşlər zamanı təminatımız yaxşı idi. Sadəcə düşmənin nə-mərdliyi idi çətinliyimiz... Onlar həmişə olduqca xüsusi idilər. Mü-həribə qanunlarının əleyhinə gedirdilər. Əraziləri minalayırdılar, hətta şəhidlərimizin yanına belə mına qoyurdular ki, gəlib onları apararılar həlak olunsunlar. Amma onların bu alçaqlıqları heç zaman bizi qorxutmurdu, həlak olacağı-mızı bilsək də, bununla qürur du-yurduq.

Düşməni Qafanadək qovaraq Qubadlıdan tam təcrəd etmişdik. Amma ermənilər hiyləgərliklərin-dən əl çəkmirdilər. Bilirdilər ki, biz Ermənistan ərazisini atəşə tutmurduq. Ona görə də Qafan ərazisindən dayanmadan Qubadlına atəşə tuturdular. Həttə bir neçə dəfə Qafan istiqamətindən hücumu keçərək yenidən Qubadlı-yə gəlməyə bilərəm. Amma mən evləncə özümün yox, şəhid olan oğullarımızın uşaqlarını xəyalıma gətirirdim, düşündürdüm ki, onla-rın da uşaqları var. Əgər bu mü-həribəni indi biz həll etməsək, o gələcəkdə yenə övladlarımızın qarşısında problem kimi dura-

Yasəmən MUSAJEVA,
"Azərbaycan"

Şəhidin doğum günü elliqlə qeyd edildi

Qarabağı işğaldan azad edərək xalqımıza qə-ləbə sevincini bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğludur.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmiş qəhrəmanımız yaşasaydı, 27 yaş tamam olacaqdı.

Şəhidlərimizə, Qarabağ müharibəsi illərinə, on-ların ailələrinə qayğı dövlətin daim diqqətindədir. Dövlət başçısının tapşırığına əsasən, rayon rəhbər-ri şəhidlərimizin doğum və anım günlərində onları diqqətdən kənarə qoymur, məzarlarını və ailələrini ziyarət edirlər.

Qazax rayon rəhbərliyi şəhid leytenant Məhə-məd Məmmədovun doğum günündə ictimaiyyət nü-mayəndələri ilə birlikdə onun məzarını ziyarət etmiş-lər. Ruhuna dua oxunduqdan sonra ziyarətçilər şəhi-dimizin xatirəsinə əhətiqlərini bildirmişlər.

Şəhidin atası Zakir Məmmədov, qardaşı Nurlan Məmmədov, sinif və tələbə yoldaşı olmuş Sahil Mə-mədov ürək sözlərini belə ifadə etmişlər: "Məhəmməd və onun kimi şəhidlərimiz həmişə yaddaşımızda qala-caq. Biz yaşadıqca onlar da qəlbimizdə yaşayacaqlar".

Qeyd edək ki, şəhid Məhəmməd Məmmədov 27 yanvar 1994-cü ildə Alpout kəndində anadan olmuş, 2012-ci ildə kənd orta məktəbini bitirmişdir. Hə-min il Bakı Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə



universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında zabıt kimi xidmətə başla-mışdır. "N" sayılı hərbi hissənin təqdimatçı komandiri olan leytenant Məhəmməd Məmmədov 2020-ci il aprelin 10-da Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmanca-sına şəhid olmuşdur. O, doğulduğu Alpout kənd qəbi-ristanlığında dəfn edilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Vətən müharibəsində ilk qazaxlı şəhid

Azərbaycanın Vətən mü-həribəsində parlaq qələbə qazanmasında, torpaqları-mızın işğaldan azad olun-masında, işğalçıların tor-paqlarımızdan qovulmasın-da qəhrəmancasına vuruş-ma şəhid olan igid oğul-lardan biri də gizir Orucov Elvin Rövşən oğludur.

Vətən müharibəsində Qazaxın ilk şəhidi olan Elvin Orucov 18 de-kabr 1991-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1999-cu ildə Ru-siya Federasiyasının Nijni Novqo-rod şəhərində orta məktəbin I sinfi-nə getmişdir. Təhsilini 2005-ci il-dən İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə davam etdirmiş və 2009-cu ildə hə-min məktəbin XI sinfini bitirmişdir.



2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid-mətinin Qazax şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2012-ci ildə hərbi xidməti başa vur-

duqdan sonra 6 aylıq kurs keçərək Füzuli rayonunun Əhmədablı kən-dində gizir rütbəsində xidmətə baş-lamışdır. Aprel döyüşlərində də işi-rak edən Elvin Orucov Vətən mü-həribəsində əsl qəhrəman kimi dö-yüşmüş və Füzuli-Cəbrayıl-Xoca-vənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəsi idi. Emil adlı oğlu və Elay adlı qızı onun yadigarlarıdır.

Bütün şəhidlərimiz kimi, Elvin Orucovun da göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymət-ləndirilib. Orden və medallarla təltif olunan şəhidlərimizin arasında onun da adı var. E.Orucov ölümün-dən sonra Prezident İlham Əliyev sərəncamları ilə "Vətən uğru-n-da" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

S.ƏLİYEV,
"Azərbaycan"

Zəfərin sahibləri ön və arxa cəbhədə də seçilir



Azərbaycan torpaqların-dın düşmən əsarətindən xilas edilməsi yolunda kimlərin hansı təltiflə la-yiqli görülmə-görülmə-sindən asılı olmayaraq, canlarından keçən hər oğul qəh-rəmandır.

Ötən ilin tarixinə qızıl hər-fərlə, ən əsas da Zəfərə yazılan 44 günlük Vətən müharibəsində mən də bunun şahidinə çevril-dim.

Ata-anamın, ulu babalarımın məskəni olan Kəlbəcərdə dün-yaya göz açsam da, o cənnət yerləri belə görməmişdim, an-caq xəyallarımızda canlandırdırdım. Validəylerimin göz yaş-ları ilə söz açdığı o yerlerin düş-mən əsarətində qalması, əlbət-tə, mənə də çox məyus edirdi.

Nəhayət, öten il digər həm-yarşadılarım kimi, mənə də əsl döyüş meydanına atılmışam üçün imkan yaradıldı. 30 ilə ya-xın bir müddət ərzində doğma-larım səsinə, nəfəsinə, ayaq-larına həsrət qalan Qarabağın-dan təminatçısı, Azərbaycanın bütövlü-yü uğrunda aparılan mü-barizədə zərər qədr də olsa, mənim də payım var, "Qubadlının azad olunmasına görə" medalına layiq görülmüşəm. İndən sonra da lazım gəldiyi an, Vətənim uğ-runda döyüşməyə, çarpışmağa, canımı verməyə hər an hazırım...

Bəli, oğullar yollandı döyüş-ə, oğullar yol aldı vuruşca. Çi-yin-çiyinə çarpışdılar, bir ö-lülərə, min dirildilər, şəha-dət şərbəti içib, biləklərinin haqqı ilə doğma Qarabağımı-za azad etdilər, yaralı torpağı-mıza qan, can verdilər, Vətən fədailəri oldular...

Yasəmən MUSAJEVA,
"Azərbaycan"

düşmən işğalından azad olun-ması hər birimizə qürur hissəli, fərəh bəxş edir. Çox sevinir, fəxr edirik ki, mən də bu şərəfli missiyada iştirak etdim.

Döyüş yolu Füzulidən baş-layaraq, Xocavənd və Şuşaya-dək davam etdi. Hər qarış torpa-ğımızın azad edilməsi bizi ruh-landıraraq irəli tələsdirdi. Azərbaycan gəncliyini belə hü-nərver, cəsur, vətən sevdalı gör-nərx qorxaq düşmən sənəginin, silahının, hərbi texnikasını atıb qaçırdı.

Onu da deyim ki, ermənilər 30 ilə yaxın müddətdə yaşadıqları torpağın onlara məxsus ol-madığını bildikləri üçün hər şeyi məhv edir, təbiətə qənim kəsilmiş. Son anda Kəlbəcərdən çı-xarılan daşnak quldurların hətta yaşadıqları ev-əşiyi necə yandı-rıb məhv etdikləri dünya xalqları da gördü. Kəlbəcərün təbii sərvətlərini amansızcasına tala-yıran quldurlar məşərlərini kə-sib-döğrayib, son anda Erme-nistana daşmaları onların hansı xisletlə mənsub olduqlarını bir daha təsdiqlədi. Düşmənin van-dallığı məşğul olduqlarının bir daha canı şahidinə çevrildi. Biz dinc erməni əhəlisinə qarşı heç bir təhlükə yaratmır, onların da canını Ermənistanın teca-vüzkar siyasətindən xilas edirik. Təəssüf ki, daşnaklar meş-ələrdə gizlənərək, Qarabağda-ki erməniləri də məhv etməkdən çəkinməmişlər.

Mühəribə artıq arxada qalıb. 44 günlük Vətən müharibəsinin qalibi olan xalqımızı qarşıda da-ha əzəmətli işlər gözləyir. Dinc quruculuq işlərinə başlanılıb. Gənclərimiz işğaldan azad edil-miş ərazilərdə aparılacaq bərpa və quruculuq işlərində də fəal iştirak etmək isteklərini bildirir-lər. Ona görə çalışdığım sahə-yə mürcətiylər çoxalıb.

Döyüşlərdə göstərdiyim xid-mətləri nəzərə alıb, "Xocavənd-in azad olunmasına görə" və "Füzulinin azad olunmasına gö-rə" medalları ilə təltif olunduğum üçün Azərbaycan Respublikası-nın Prezidenti, Silahlı Qüvvə-lərin Ali Baş Komandanı cənab İlham Əliyevə xüsusi minnət-darlığımı bildirirəm! Vətənə la-yiqli xidmət hər birimizin mü-qəddəs borcudur!

Amil SALMANOV,
Vətən müharibəsi iştirakçısı



Milli həmrəyliyin gücü

Biz 44 günlük Vətən müharibəsindəki qələbəni həmrəyli-yimizin gücü ilə qazandıq. Çoxmillətli ölkə olan və bu mədəni müxtəlifliyini həmişə milli sərvəti bilib ondan qürur duyan Azərbaycanın dörd bir yanından igidlerimiz Vətən savaşında vuruşdu.

Şanlı zəfəri ölkəmizə qazandı-rmaq üçün ölümün gözünə dik bəddi. Canını əsirgəmədi. Müxtəlif mədə-niyyətlərə mənsub şəhidlərimizin qanı eyni torpaqda, eyni əməl uğrunda bir-birinə qarşıdı. Bu torpaqları bizim üçün daha da müqəddəsəşirdi.

Mən 1988-ci ildə anadan olmuş-am, 2009-cu ildə Dövlət İdarəçilik Akademiyasını bitirmişəm. 2011-ci ildən 2020-ci ilə qədər İqtisadiyyat Nazirliyində işləmişəm, öten ilin sentyabr ayında isə ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyin-də departament müdirinin müavini-yəm. Vətən müharibəsi başlayan gündən hərbi xidmətdəyəm. Xoşbəx-təm ki, doğma yurd yerlərimizin azad olunmasında iştirak etmişəm. Mü-həribədə bir daha şahidi oldum ki, ölkə-mizin nə qədər güclü, müdrik, məğ-rur və cəsarətli, öz əsgərinə qayğı ilə yanaşan və ölkəsinin qələbəsini tə-min edən rəhbəri və xalqımızın nə qədər qəhrəman insanları var. Ali Baş Komandanımızla, xalqımızla, Zəfərimizlə fəxr edirik!

Prezident İlham Əliyevin sərəncamları ilə "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalla-rı ilə təltif olunmuşam. Bu böyük qiy-mətə görə ölkə rəhbərini minnətdar-lığımı bildirir, qürur hissi keçirirəm.

Einur ƏLİYEV,
Azərbaycan Ordusunun əsgəri

Vətən könüllüsü

Maşağanın igid oğlu Rafael Şıxməmmədov Aprel savaşındakı qələbəni Vətən müharibəsinin zəfəri ilə tamamladı

Cəmi bir neçə ay əvvəl, 44 gün ərzində gözələrimiz önündə hünər zirvəsinə sərv kimi ucalan, herəsi bir qəhrəmanlıq salnaməsi yazan parlaq Zəfərimizin cəsur oğullarından bəhs olunub...

O oğullar ki, Vətənin harayına min yerdən hay verdilər, analarından, övladlarından, hətta can-larından da vaz keçdilər, sevda duyulmuşuylə Qarabağa bağlandı-lar...

Əzrayılın buz kəsən nəfəsini üzərində hiss etmiş, ölümlə burun-buruna gəlmişdi...

O da Əzrayılın buz kəsən nəfə-sini üzərində hiss etmiş, ölümlə burun-buruna gəlmişdi. Cəmi bir saniyə sonra əvvəl əsgər yoldaş-ları ilə oturub yemək yedikləri yer-in düşmən minaatının zərbəsinin dərmanadığı olmasını seyr et-miş, bixitliyar düşünmüşdü ki, gö-rəsən, təleyidimi, alın yazısıydı-mı, qismət idi mi onu ölümün pən-cəsindən xilas edən?! Ölümle arasına cəmi bir neçə saniyəlik zaman dilimi girmişdi...

Elə bu qısa zaman kəsimin-də bir qərinəlik ömrü yolu pər-də-pərdə gözələrinin önündən axıb keçmişdi Vətən müharibəsi-nin könüllü iştirakçısı Rafael Şıx-məmmədovun...

Və zaman sürətlə onu geriye, uşaqlığına qaytarmış, Maşağanın qızıl qumlu küçələrindən qal-xan uşaq hay-küyü arasında öz səsinə axtarmış, əncir bağlarını dolamış, mektəblərinə baş çək-mişdi. Gözlərinin önünə oğlunun arxasına su atan bir aq saçlı ana gəlmişdi... bir də "Ata, get-mə, bizi də özünlə apar..." deyə-rək göz yaş axıdan iki körpə oğ-lan uşağı...

Tağıti kəsilmiş, dizi üstə yerə çökmüşdü və elə bu qəhərlə de-mində də müqəddəs torpaqdan güc alaraq pıçıldamışdı: "Min can-ın olsa, mini də sənə fəda, Və-tən"...

Maşağa qəsəbəsində balaca bir daxmada dünyaya göz açmışdı

1992-ci il sentyabrın 12-də Bakının Maşağa qəsəbəsində Heybət Heybətov küçəsindəki balaca bir daxmada dünyaya göz açmışdı Rafael. Uç qardaş ilə bərabər bu kasib daxmada böyü-yən Rafael uşaqlığında çox çətin-lik çəkmişdi. Atasının bir müddət iş məqsədilə başqa ölkəyə gət-məsi isə balaca çiyinlərinin yükü-nü daha da artırırmışdı.

- Çox kasıbçılıq çəkirdik, buna görə də uşaqlıqdan Dəmiryol Vağzalında işləməyə başlamış-dım, yük daşıyırdım, su satırdım, eyni zamanda məktəbə gedirdim. Yadımdadır, tənəffüslərdə uşaqlar bufetdən nə isə alıb yeyirdilər, mən isə kənarından durub baxırdım...

Baxmayaraq ki, çantamda nə-mənin qoyduğu alma olurdu, am-ma ürəyim istəmə də, onu yemir-dim, fikirlişirdim ki, məktəbdən evə qayıdanda 3 yaşındakı qar-daşım qabağında yüyürüb mən-dən nə isə istəyəcək, o zaman al-manı çıxarıb verərəm. Həqiqətdən də elə olurdu və mən meyvanı verəndə o elə xoşbəxt olurdu ki...

9-cu sinfi bitirdikdən sonra isə gördüm ki, həm dərslərimi da-vam etdirmək, həm işləyib evə baxmaq çox çətindir. Buna görə də məktəbdən çıxıb sənədlərimi



peşə məktəbinin əspazlıq ixtisa-sına verdim. Elə orada da təhsil ala-ala fəhləlik edirdim, ona yük daşıyırdım, buna kömək edirdim, pul qazanıb evə kömək durur-dum...

Bu 44 günlük müharibə bizim üçün fəxarət, şərəf fürsəti idi...

Peşə məktəbini bitirdikdən sonra Poladərime zavodunda gecə növbəsində işə başlayan Rafael orada bir müddət işlədik-dən sonra hərbi xidmətə yollanıb Murovda "N" sayılı hərbi hissədə qulluq etməyə başlayır. Orada çavuş taqımına kursa gedir və 3 ay keçdikdən sonra həmin hərbi hissədə kiçik çavuş rütbəsi ilə xidmətinə davam etdirir.

Hərbi kurslarda iştirak etdiyi üçün 2016-cı ilin Aprel döyüşlə-rində Rafael də döyüşə çağırır-lar. Aprel döyüşləri qısa zaman çərçivəsini əhatə etdiyindən, dö-yüş yolu uzun olmur, amma hər zaman qürur duyur ki, məhz o dö-yüşlərdə də iştirak edib, işğal al-tında olan torpaqlarımızın azadlı-ğı uğrunda mübarizəyə qoşulub. Həmin döyüşlərdən qayıdandan sonra övladı ilkin dünyaya gəlir. Amma təəssüf ki, ilkinin səhə-tində problemlər olur. Və müəyy-en problemlər inidiya qədər qal-dığına görə müalicələrini hazırda da davam etdirilir.

Ötən ilin iyul ayında general Polad Həşimovun şəhidlik xəbə-rini eşitdikdə çox pis oldum. Ge-neralımızın qisasını almaq üçün müharibəyə könüllü yola düşmək üçün qeydiyyatdan keçənlərdən biri də mən idim. Və öten il sent-iyabrın 27-si Vətən müharibəsi baş-layanda sevincimin həddi-hü-dudu olmadı. Həmin gündən son-ra dəfələrlə hərbi çağırış məntə-qəsinə gəldim ki, görüm döyüşə yollanma növbəm nə zaman çə-təcə? Nəhayət, oktyabrın 3-də növbə mənə də çatdı. Hərbi ko-missarlıqda qeydiyyatdan keç-dim, kağız verdilər və söylədilər ki, səbah tələndə yola düşürsən.

Həyat yoldaşım əvvəldən bil-mirdi ki, mən döyüşə getmək üçün könüllü qeydiyyatdan keç-mişəm. Sadəcə ona demişdim ki, ola bilər mənə də döyüşə çağır-sınlar, ehtiyac olarsa, gedəcəm.

O zaman yaxınlardan mənə deyənlər olurdu ki, iki övladın var, biri xəstədir, yeni müharibə-yə getməyə bilərəm. Amma mən evləncə özümün yox, şəhid olan oğullarımızın uşaqlarını xəyalıma gətirirdim, düşündürdüm ki, onla-rın da uşaqları var. Əgər bu mü-həribəni indi biz həll etməsək, o gələcəkdə yenə övladlarımızın qarşısında problem kimi dura-



Gənclik



Güclü lider və onun qalib gəncləri

Azərbaycanda gənclərlə bağlı təşkilatlanmanın və davamlı inkişafı hədəfləyən sistemli strategiyaların formalaşması tarixi Ümum-millî Liderin adı ilə, hakimiyyət-də olduğu dövrlə bağlıdır. "Gənclər günü"nin yaddaşını Ulu Öndərin qərarları ilə bərabər, yeni dünyanın siyasi fenomeni, eləcə də XXI əsrin qalib sərkərdəsi Prezident İlham Əliyevin dəmir iradəsi, zəfəri hədəfləyən siyasi maneələri bəzəyir.



Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq deməmişəm ki, güc əmli ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırılıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdim düşmənin başını. Ele əzdim ki, onu əbədi yadda saxlayacağıq, əbədi. O damğanı vurduq".

Ölkə rəhbərinin fəaliyyətində hər zaman gənclərə etimad, onların potensial bacarıqlarına xüsusi güvən durur. Azərbaycanın indiki və gələcək həyatını yenidən şekilləndirən, həmçinin beynəlxalq platformalarda ölkəmizin siyasi və hərbi imici haqqında yeni müsbət fikirlər formalaşdıraraq son hadisələr bir növ gəncliyimizin sınağı, böyük etimada qarşı həssaslığımızın reaksiyası kimi də qiymətləndirilə bilər. Bu sınaqdan Azərbaycan gəncliyinin, o cümlədən müzəffər ordunun sıralarında tarixi düşmənlərimizə qarşı mərdliklə vuruşan əsgərlərimizin üzəgə çıxmasının bünövrəsində hər nə qədər mübarizlik ruhu və iradəsi həlledici rola malik olsa da, bir o qədər də Ali Baş Komandanın inam, eləcə də etimad və məsuliyyət tandemini xüsusi əhəmiyyət kəsb etmişdir.

suliyətli vəzifə idi. Bütün Azərbaycan gəncləri, o cümlədən cəmiyyətimizin elmi-intellektual təbəqəsi həmin həssas dönmələrə məharətlə idarə edən Prezidentin təzisi və çağırışlarına cavab olaraq, həm arxa cəbhədə, həm də sosial platformalarda xüsusi fəallıq göstərmiş, öz sözlərini deyirdilər. Düşməne cəbhədə dəstək olan qüvvələr Azərbaycanın imicini ləkələmək, həmçinin bizə haqlı mübarizədə çəkindirmək yolu ilə erməniləri xilas etmək xeyalları ilə çırpınır, bunun üçün bütün imkanlarından istifadə edirdilər. Lideri ilə eyni bələdiyyə bölgəsinə gələn, ölkə rəhbərinin yerli televiziyalarda söylədiyi nitqləri, həmçinin dünyanın aparıcı media qurumlarına verdiyi qeyri-adi müsahibələri diqqətlə izləyərək daha sarsılmaz iradə ilə düşmənlərimizə qarşı müxtəlif dillərdə bütün sosial platformalarda mübarizə aparır, Azərbaycanın haqlı savaşından vəz keçməyəcəyini, hamılıqla yalnız qələbə üçün səfərbər olduğumuzu dünyaya bəyan edirdilər. Təbii ki, mübariz xalq və uğurlu iqtidardan birliyi, növbəti ermənilərin, eləcə də anti-Azərbaycan qüvvələrinin tarixi məğlubiyyəti üçün lazımı platformanı təmin etmişdir. Azərbaycan Prezidenti xalqa müraciət zamanı bu məqamı dəqiq ifadə edərək demişdi: "Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur."

Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq deməmişəm ki, güc əmli ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırılıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdim düşmənin başını. Ele əzdim ki, onu əbədi yadda saxlayacağıq, əbədi. O damğanı vurduq".

Famin SALMANOV, AMEA Gənc Alim və Mütəxəssis Şurasının sədri, dosent

Cıdır düzündən Xanın səsi ucalacaq

Vətən müharibəsinin başladığı ilk gündən əsgərlərimizin cəhdə qanları, canları bahasına qazandıqları uğurlar xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Dövlət-ordu-xalq birliyi Qarabağ erməni vandallarını silahlı quldurlardan azad edilməsi üçün sanki bir yumruğa çevrildi.



şəxsi məsədi və digər tarixi abidələrimiz də düşmən əsirliyindən azad olundu.

Müstəqil Azərbaycanımızın vətəndaşı və əslən Laçın rayonundan olan bir gənc kimi, bütün bu hadisələr məni də ürəkən sevindirir, cəbhəyə könüllü getməyə həvəsləndirir. Heç vaxt görmədiyim, lakin həmişə həsrətində olduğum, babalarımın uyuduğu, atamın, anamın doğulub boya-başa çatdığı doğma yurdumuzu görcəyimə görə mənim sevincimin həddi-hüdudu yox idi. Könüllülərimizin həddən artıq ordu sıralarına çox yazılması və getməsi təəssüf ki, mənim erkən yaşlarımdan əsgər kimi döyüşlərə qatılmağa imkan vermədi. Buna baxmayaraq, gənc liderlər qrupumuzun layihələri ilə şəhid və qazi ailələrimizi unutmadıq. Onlara maddi və mənəvi dəstək olmağı ön cəbhədə döyüşmək qədər vacib hesab etdik.

30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxlayıb məhv etdiyi, milli-mənəvi sərəfələrimizdən olan Pənəhəli xanın, İbrahimxəlil xanın, Xosrov bəy Sultanovun, Sultan bəy, Qaçaq Nəbinin, Ağabəyim ağanın, Xursidbanu Nəvətinin, Xan Şuşinskiyin və daha neçə-neçə dahiərin ruhları Qələbəmizdən sonra rahatlıq tapdı. Çünki bu gün onların da doğulub boya-başa çatdığı əzəli yurd yerlərimiz düşmən tapdağından azaddır.

30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxlayıb məhv etdiyi, milli-mənəvi sərəfələrimizdən olan Pənəhəli xanın, İbrahimxəlil xanın, Xosrov bəy Sultanovun, Sultan bəy, Qaçaq Nəbinin, Ağabəyim ağanın, Xursidbanu Nəvətinin, Xan Şuşinskiyin və daha neçə-neçə dahiərin ruhları Qələbəmizdən sonra rahatlıq tapdı. Çünki bu gün onların da doğulub boya-başa çatdığı əzəli yurd yerlərimiz düşmən tapdağından azaddır.

Azərbaycan Prezidenti İlham Əliyevin hamı siyasi lider, həm də Ali Baş Komandan kimi aparıcı düşüncülük və uzaqgörən siyasi hər zaman mənə, eləcə də minlərlə mənim kimi gənclərə böyük qələbəni yaşayacağıma inanırdım.

Beləliklə, Müzəffər Ali Baş Komandanın, qüdrətli Azərbaycan Ordusunun sayəsində biz əzəli yurd yerlərimizi düşmən tapdağından azad etdik! Bununla da tarixi ədalət öz yerini tapdı.

Ona da sevinirəm ki, nəhayət, Şuşada "Xarıbülbül" beynəlxalq festivalı da keçiriləcək! İlhamımıza güvənib festivalda iştirak etmək mənim üçün şərəfdir.

Yusif CƏFƏRBƏYLİ, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, UNEC-in İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti ötən illər ərzində uğurla davam etdirilmiş, İlham Əliyevin Prezidentlik fəaliyyəti dövründə isə bu istiqamətdəki siyasət daha da genişləndirilmişdir. Gənclərin potensialından ölkənin mənafeyi naminə düzgün istifadə olunması məqsədilə mühüm dövlət proqramlarının həyata keçirilməsi onların fəallığının, təşəbbüskarlığının, vətənpərvərlik ruhunun və vətəndaşlıq mövqeyinin möhkəmlənməsində mühüm amil olmuşdur.

Arxa cəbhənin qəhrəmanları

Haqq davamınızın virtual savaşı

Azərbaycan haqqıqlarının beynəlxalq miqyasda layiqli cərcısı Səbuhi Abbasov:

"Prezident İlham Əliyev gənclərin uğurlu informasiya savaşının da müzəffər Komandanı oldu"

Prezident İlham Əliyevin komandanlığı ilə aparılan informasiya müharibəsinin peşəkər savaşıqlarından biri olan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov məkrli erməni siyasətinə qarşı həyata keçirdikləri aktiv fəaliyyətdən söhbət edib...

Peşəkər fəaliyyət, uğurlu nəticə

1985-ci ildə Mingəçevirdə anadan olan Səbuhi Abbasov Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində həm bakalavr, həm də magistr təhsil alıb. Hələ tələbəlik illərindən aktiv ictimai fəaliyyətlə məşğul olmağa başlayıb və qrup rəhbəri, fakültə üzvü Tələbə Gənclər Təşkilatının sədri, fakültə üzvü Tələbə Həmkarları Təşkilatının sədri vəzifələrini icra edib, eyni zamanda universitetdə bir sıra konfransların, "dəyirimi masa"ların və debatların təşkilatçısı olub.

Gənc fəal 2006-cı ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasını (ASGA) təsis edərək indiyə qədər 200-dən artıq layihə həyata keçirib. Onlardan texninən 40-a yaxını isə sifir Dağlıq Qarabağ münaqişəsinə aid Azərbaycan haqqıqlarının slavyan xalqlarına çatdırılmasından ibarət beynəlxalq layihələr olub. Avstriya, Macarıstan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İngiltərə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Belarus və digər xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda ölkəmizi təmsil edib, mütəmadi olaraq Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı, Türk Şurası, Müstəqil Dövlətlər Birliyinin konfranslarında, iclaslarında ictimai-siyasi ekspert kimi iştirak edib.

Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin "Fəxri Məzun 2007" diplomuna, rəhbərlik etdiyi ASGA isə Gənclər və İdman Nazirliyi tərəfindən 2017 və 2018-ci illərdə "İlin ən fəal Gənclər Təşkilatı" mükafatına layiq görülməsinə Səbuhi Abbasov qeyd edir ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının əsas strateji profillərindən biri diaspor siyasətidir: "Təşkilatımız adından da görünürdü ki, Azərbaycan gəncləri ilə slavyan ölkələrində yaşayan gənclər arasında dostluq və mədəni əlaqələri qurmaq, əməkdaşlıq etməkdən, bu gənclərin problemlərini ümumi cəhətlərini araşdırmaqdan, onlar üçün innovativ layihələr həyata keçirməkdən ibarətdir. Təşkilatın məqsədləri arasında həmçinin mənim ölkələrdə fəaliyyət göstərən gənclərimizin təşkilatlanmasında müsbət təsir göstərmək də var. Çünki hər bir azərbaycanlı ölkəmizin sərhədlərindən kənarında respublikamızın təmsilçisi, gələcəkdə fəal diaspor üzvləridir. Mehiz xaricdə güclü diasporumuzun formalaşması orada oxuyan və fəaliyyət göstərən, yaşayın intellektual ziyalılarından, soydaşlarımızdan, xüsusilə də aparıcı qüvvə olan gənclərdən asılıdır. Biz də mütəmadi olaraq bu istiqamətdə bir çox işlər görürük, təşkilatımızın Rusiyada, Ukraynada, Polşada və Belarusda nümayəndəlikləri uğurla fəaliyyət göstərir".

Erməni yalanına qarşı effektiv mübarizə

İl Qarabağ müharibəsində döyüşlər həm də sosial səmərəndə gedirdi. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası da sosial şəbəkələrdə, xüsusilə "Facebook" və "Twitter" platformalarında düşməne zərbə vurmaq üçün aktiv fəaliyyət göstərmiş, onların paylaşımının saxta olduğunu sübut etmək üçün ortaya ciddi faktlar qoyurdu.

Səbuhi Abbasov isə daha çox "Facebook" platformasında mübarizə aparıb: "Ermənilərin rəhbərlik etdiyi Rusiya saytlarının "Facebook" səhifələrinin böyük auditoriyaları var və həmin səhifələrdə bəzən Azərbaycan ictimaiyyətinin qızıqdıracaq, yaxud çaşqınlıq yaradacaq məlumatlar paylaşılırdı. Biz də komanda olaraq ciddi faktlarla həmin paylaşımın altından minlərlə şərh yazmağa nail olduq. Yəni bu şərhlər bir növ həmin o paylaşımın effektiv ölüdür, sifir endirirdi. Sevindiricidir ki, bizim komandanın 17 üzvü bu prosedura cəlb olunmuşdu, amma tam əminliklə deyirəm ki, heç maddə, QHT sektorunda olmayan, ümumiyyətlə, ictimai-siyasi sferada heç zaman iştirak etməyən sıradan Azərbaycan vətəndaşlarından yüzlərinə Azərbaycan haqqıqlarını çatdıraraq onlarda stimül yaratmaq, nəticədə qələmələri ilə ölkəmizin haqqıqlarını öz ölkələrinə təqdim etmək idi" deyən müəhəbbimiz vurğulayır ki, bu sayədə xeyli nüfuzlu xarici müəllifi Azərbaycanın dostu etməyi bacarıblar və onlar Vətən müharibəsinin dövründə mütəmadi olaraq ölkəmizin maraqlarını müdafiə ediblər.

Eyni zamanda media qurumlarına birbaşa çıxışı olmayan yüzlərlə azərbaycanlı diaspor nümayəndəsini də informasiya mübarizəsinə cəlb edə biliblər: "Xüsusi vətəndaşlarım ki, şənli Azərbaycan Ordusu cəbhədə necə böyük şücaət göstərmişdir, informasiya savaşında da Azərbaycan uğurlarının yəqinə təminatçısı və əsl qalibi Ali Baş Komandan İlham Əliyev o cür uğur qazanırdı. Prezidentin beynəlxalq media qurumlarına verdiyi müsahibələri, xarici kanalların nüfuzlu tok-şoularının canlı bağlantılarına qatılması bir növ Azərbaycan mediasının informasiya savaşındakı mövqeyini möhkəmləndirdi, mayak kimi yoluna işıq saldı. Biz gənclər də informasiya müharibəsində hansı istiqamətə gedəcəyimizi məhz cənab Ali Baş Komandanın verdiyi açıqlamalar sayəsində müəyyən edirdik və düz yolda olduğumuzu bilirdik. Prezident İlham Əliyev gənclərin uğurlu informasiya savaşının da müzəffər Komandanı oldu.

44 günlük Vətən müharibəsində Ermənistanın beynəlxalq lobbiisi Azərbaycanın informasiya hücumları nəticəsində pərə-n-pərə düşdü. Sistemli onları tamamilə məhv etdi, başlarını itirərək, savadlı, intellektual yanaşmalardan tamamilə uzaqlaşdı. Ermənilər kor-kobud, heç bir faktı əsaslanmayan məlumatlar paylaşaraq bununla da bir növ özləri bizi kömək etdiklərini ki, yalanlarını tamamilə işə edərək dünya ictimaiyyətinə çatdırırdı. Fəxrli dəyə bilirik ki, Vətən müharibəsində əsgərlərimizin ön cəbhədəki qələbələrini, gənclərimizin də arxa cəbhədə informasiya savaşında əldə etdikləri uğurları möhkəmləndirdilər".

Səbuhi üçün yənə də öncə Vətəndir...

ASGA sədri qeyd edir ki, fəaliyyətlərində müasir psixoloji təsir imkanlarına malik sənədli filmlərin çəkilməsi də mühüm yer tutur. Son 10 ildə 6 belə film çəkilib ki, onların arasında Qarabağ haqqıqlarının özündə ehtiva edən "Qarabağ düşən, Qarabağ bu gün, Qarabağ sabah" qısametrajlı filmi böyük maraqla qarşılanıb. Qarabağ haqqıqlarından bəhs edən və 2015-ci ildə lentə alınan bu film Azərbaycan dillindədir, titrlərdə isə rus və ingilis dillərində tərcümələr qədər.

2016-cı ildə isə Aprel döyüşlərində iştirak etmiş, əslən Şekidən olan tank komandiri Rahim Tağıyeva "Aprel döyüşlərinin tank komandiri: şəhidliyin Rahim Tağıyev zirvəsi" adlı qısametrajlı sənədli filmi fəxrə ilə çəkib. Filmdə qəhrəman tankçımızın şərəfli döyüş yolundan, mühasirə düşən yüzlərlə döyüşçümüzü xilas edərək özünü şahadət zirvəsinə yüksəltməsindən bəhs olunur.

Hazırda isə "iki şəhid qardaşın qəhrəmanlıq dastanı" adlı sənədli film çəkilişinə başlayıblar. Mingəçevir şəhərindən olan şəhid qardaşlar bir gün fərqli ilə ön cəbhədə savaşaraq şəhidlik zirvəsinə ucalıblar. Əli və İslam Əhmədovlər düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv ediblər. Yaralı olmalarına baxmayaraq, döyüşə davam edərək, son nəfəslərinə qədər düşməne qarşı uddurublar.

Səbuhinin gələcək planları da Azərbaycan haqqıqlarının yayılması ilə bağlıdır: "Vətən müharibəsində canını, qanını bu torpaq uğrunda fəda edən ögüllərimizin qarşısında bizim gərdüymüz işlər dəryada damla misalidir. Amma əlimizdən gələncə qədər çalışırıq ki, bu qələbədə zərər qədər də bizi mühüm işlər gözləyir. Mələm olduğu kimi, bəzən Avropa dövlətlərində anti-Azərbaycan siyasəti yürüdürlər, ölkəmizə ikili standartlarla yanaşırlar. Ona görə düşünürük ki, Mərkəzi Avropa dövlətlərində, Slovakiyada, Sloveniyada, Çexiyada nümayəndəliklər açmaq. Eyni zamanda yaxın gələcəkdə Azərbaycan və slavyan gənclərinin birləşdirəcək onlayn platforma yaratmaq, qarşılıqlı şəkildə xalqlarımızın mədəniyyətlərini təqdim etmək, beləliklə diasporumuzun fəaliyyətində töhfə vermək də planlarımız arasındadır".

Bu gün ön cəbhədə müharibə bitib, Azərbaycan öz tarixi torpaqlarını qayıtarıb, dedə-baba yurdumuz Qarabağ azadlığa qovuşub, amma o da reallıqdır ki, diplomatik müharibə, informasiya savaşına hələ başa çatmayıb. Əminik ki, həmsəhbət olduğumuz Səbuhi Abbasovun təşkilatında Azərbaycan gəncləri bu mübarizədə yənə də öncül olacaq, haqq səsimizi beynəlxalq ələmə çatdırmaq üçün fədakarlıqlarını davam etdirəcəklər.

İnformasiya savaşının əsl qalibi Ali Baş Komandan İlham Əliyev idi

"Fəaliyyətimizdə əsas strateji istiqamətlərdən biri də slavyan ölkələrindəki QHT və media nümayəndələrinə qarşı informasiya savaşının əsl qalibi Ali Baş Komandan İlham Əliyev idi"

Səbuhi Abbasov isə daha çox "Facebook" platformasında mübarizə aparıb: "Ermənilərin rəhbərlik etdiyi Rusiya saytlarının "Facebook" səhifələrinin böyük auditoriyaları var və həmin səhifələrdə bəzən Azərbaycan ictimaiyyətinin qızıqdıracaq, yaxud çaşqınlıq yaradacaq məlumatlar paylaşılırdı. Biz də komanda olaraq ciddi faktlarla həmin paylaşımın altından minlərlə şərh yazmağa nail olduq. Yəni bu şərhlər bir növ həmin o paylaşımın effektiv ölüdür, sifir endirirdi. Sevindiricidir ki, bizim komandanın 17 üzvü bu prosedura cəlb olunmuşdu, amma tam əminliklə deyirəm ki, heç maddə, QHT sektorunda olmayan, ümumiyyətlə, ictimai-siyasi sferada heç zaman iştirak etməyən sıradan Azərbaycan vətəndaşlarından yüzlərinə Azərbaycan haqqıqlarını çatdıraraq onlarda stimül yaratmaq, nəticədə qələmələri ilə ölkəmizin haqqıqlarını öz ölkələrinə təqdim etmək idi" deyən müəhəbbimiz vurğulayır ki, bu sayədə xeyli nüfuzlu xarici müəllifi Azərbaycanın dostu etməyi bacarıblar və onlar Vətən müharibəsinin dövründə mütəmadi olaraq ölkəmizin maraqlarını müdafiə ediblər.

Eyni zamanda media qurumlarına birbaşa çıxışı olmayan yüzlərlə azərbaycanlı diaspor nümayəndəsini də informasiya mübarizəsinə cəlb edə biliblər: "Xüsusi vətəndaşlarım ki, şənli Azərbaycan Ordusu cəbhədə necə böyük şücaət göstərmişdir, informasiya savaşında da Azərbaycan uğurlarının yəqinə təminatçısı və əsl qalibi Ali Baş Komandan İlham Əliyev o cür uğur qazanırdı. Prezidentin beynəlxalq media qurumlarına verdiyi müsahibələri, xarici kanalların nüfuzlu tok-şoularının canlı bağlantılarına qatılması bir növ Azərbaycan mediasının informasiya savaşındakı mövqeyini möhkəmləndirdi, mayak kimi yoluna işıq saldı. Biz gənclər də informasiya müharibəsində hansı istiqamətə gedəcəyimizi məhz cənab Ali Baş Komandanın verdiyi açıqlamalar sayəsində müəyyən edirdik və düz yolda olduğumuzu bilirdik. Prezident İlham Əliyev gənclərin uğurlu informasiya savaşının da müzəffər Komandanı oldu.

44 günlük Vətən müharibəsində Ermənistanın beynəlxalq lobbiisi Azərbaycanın informasiya hücumları nəticəsində pərə-n-pərə düşdü. Sistemli onları tamamilə məhv etdi, başlarını itirərək, savadlı, intellektual yanaşmalardan tamamilə uzaqlaşdı. Ermənilər kor-kobud, heç bir faktı əsaslanmayan məlumatlar paylaşaraq bununla da bir növ özləri bizi kömək etdiklərini ki, yalanlarını tamamilə işə edərək dünya ictimaiyyətinə çatdırırdı. Fəxrli dəyə bilirik ki, Vətən müharibəsində əsgərlərimizin ön cəbhədəki qələbələrini, gənclərimizin də arxa cəbhədə informasiya savaşında əldə etdikləri uğurları möhkəmləndirdilər".

Səbuhi üçün yənə də öncə Vətəndir...

ASGA sədri qeyd edir ki, fəaliyyətlərində müasir psixoloji təsir imkanlarına malik sənədli filmlərin çəkilməsi də mühüm yer tutur. Son 10 ildə 6 belə film çəkilib ki, onların arasında Qarabağ haqqıqlarının özündə ehtiva edən "Qarabağ düşən, Qarabağ bu gün, Qarabağ sabah" qısametrajlı filmi böyük maraqla qarşılanıb. Qarabağ haqqıqlarından bəhs edən və 2015-ci ildə lentə alınan bu film Azərbaycan dillindədir, titrlərdə isə rus və ingilis dillərində tərcümələr qədər.

2016-cı ildə isə Aprel döyüşlərində iştirak etmiş, əslən Şekidən olan tank komandiri Rahim Tağıyeva "Aprel döyüşlərinin tank komandiri: şəhidliyin Rahim Tağıyev zirvəsi" adlı qısametrajlı sənədli filmi fəxrə ilə çəkib. Filmdə qəhrəman tankçımızın şərəfli döyüş yolundan, mühasirə düşən yüzlərlə döyüşçümüzü xilas edərək özünü şahadət zirvəsinə yüksəltməsindən bəhs olunur.

Hazırda isə "iki şəhid qardaşın qəhrəmanlıq dastanı" adlı sənədli film çəkilişinə başlayıblar. Mingəçevir şəhərindən olan şəhid qardaşlar bir gün fərqli ilə ön cəbhədə savaşaraq şəhidlik zirvəsinə ucalıblar. Əli və İslam Əhmədovlər düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv ediblər. Yaralı olmalarına baxmayaraq, döyüşə davam edərək, son nəfəslərinə qədər düşməne qarşı uddurublar.

Səbuhinin gələcək planları da Azərbaycan haqqıqlarının yayılması ilə bağlıdır: "Vətən müharibəsində canını, qanını bu torpaq uğrunda fəda edən ögüllərimizin qarşısında bizim gərdüymüz işlər dəryada damla misalidir. Amma əlimizdən gələncə qədər çalışırıq ki, bu qələbədə zərər qədər də bizi mühüm işlər gözləyir. Mələm olduğu kimi, bəzən Avropa dövlətlərində anti-Azərbaycan siyasəti yürüdürlər, ölkəmizə ikili standartlarla yanaşırlar. Ona görə düşünürük ki, Mərkəzi Avropa dövlətlərində, Slovakiyada, Sloveniyada, Çexiyada nümayəndəliklər açmaq. Eyni zamanda yaxın gələcəkdə Azərbaycan və slavyan gənclərinin birləşdirəcək onlayn platforma yaratmaq, qarşılıqlı şəkildə xalqlarımızın mədəniyyətlərini təqdim etmək, beləliklə diasporumuzun fəaliyyətində töhfə vermək də planlarımız arasındadır".

Bu gün ön cəbhədə müharibə bitib, Azərbaycan öz tarixi torpaqlarını qayıtarıb, dedə-baba yurdumuz Qarabağ azadlığa qovuşub, amma o da reallıqdır ki, diplomatik müharibə, informasiya savaşına hələ başa çatmayıb. Əminik ki, həmsəhbət olduğumuz Səbuhi Abbasovun təşkilatında Azərbaycan gəncləri bu mübarizədə yənə də öncül olacaq, haqq səsimizi beynəlxalq ələmə çatdırmaq üçün fədakarlıqlarını davam etdirəcəklər.

İnformasiya savaşının əsl qalibi Ali Baş Komandan İlham Əliyev idi

"Fəaliyyətimizdə əsas strateji istiqamətlərdən biri də slavyan ölkələrindəki QHT və media nümayəndələrinə qarşı informasiya savaşının əsl qalibi Ali Baş Komandan İlham Əliyev idi"

Yasəmən MUSAJEVA, "Azərbaycan"



Biz birlikdə güclüyük!



Pandemiya ilə mübarizə yalnız vaksinasıyadan ibarət deyil

Sağlamlıq insan üçün həyat deməkdir. Bu amil istər sosial-mədəni, istərsə də siyasi-iqtisadi baxımdan zaman-zaman vacib faktor hesab edilir. Sağlamlıq, ilk növbədə, uzun-ömürlülük deməkdir. Uzun-ömürlülük isə xalqımıza genetik mənsub olan xarakterik amillərdən biridir.

Hələ səhiyyənin inkişaf etmədiyi dövrlərdə də sağlamlığın qorunması üçün tibbi müayinə imkanlarından istifadə edilmişdir. Əlbəttə, canlı varlıqlar üçün xəstəliklər, xüsusən də epidemiya və pandemiyalar qaçılmazdır. Epidemiyadan pandemiya keçidini qarşısını almaq üçün dövlətlər və xalqlar qarşılıqlı şəkildə birgə mübarizə aparırlar.

2019-cu ilin dekabr ayında Çin Uhan əyalətindən dünyaya yayılan müxtəlif formalarda ona qarşı mübarizə üsulları tətbiq edilən COVID-19 pandemiyasının qarşısı hələ də ciddi şəkildə alınmayıb. Bu da o deməkdir ki, birgə mübarizə davam etdirilməlidir.

Doğrudur, Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də Azərbaycan dövləti pandemiyanın daha az itki ilə çıxılması üçün müəyyən tədbirləri həyata keçirməkdədir. Əlbəttə, pandemiya yalnız insanların sağlamlığını əldən almır. Bu bəla eyni zamanda dövlətlərin iqtisadiyyatına da həddindən artıq mənfi təsiri göstərməkdədir.

Artıq, belə demək mümkündürsə, ilk qorxu, təlaş, bir az da vahiməli günlər arxada qalıb. Koronavirusun qarşısının alınmasında əsas və mühüm məsələ olan vaksinasıya prosesinə ölkəmizdə də başlanılıb. Əhali ilə daha çox təmasda olan, xüsusən tibb işçilərinin vaksinasıya iştirakı digər kateqoriyadan olan ölkə vətəndaşlarının da prosesə marağını artırmaqdadır.

Bununla yanaşı, sosial şəbəkələrdə bəzən yayılan dezinformasiyaların bu prosesə müəyyən mənəfi təsiri də diqqət çəkməkdədir. Burada əhalini bəzən qınamaq da olur, qınamaq da. Çünki tətbiq edilən hər yenilik rahatlıqla həzm edilmir. Ona görə də tibbi mütəxəssislərin vaxtaşırı təbliğat xarakterli tövsiyə və məsləhətlərinə ölkə vətəndaşlarının ehtiyacı bu gün daha çoxdur.

"WhatsApp" vasitəsilə Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlər və ya qəbildən olan dezinformasiyadır. İddialara görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar uşaqlar üçün çarpayılarla təchiz olunub.

Səs yazısında o da vurğulan ki, guya, koronavirusun yeni ştammi daha çox uşaqlar arasında yayılır və ölümə səbəb olur. Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatında qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamasına görə, yeni ştammin xəstəliyin ağırlıq dərəcəsinə təsir göstərməsinə və bunun uşaqlar arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur. Yeni ştammin sadəcə yoluxmanın sürətini yüksəltməsi və bununla əlaqədar xəstə sayının artması istisna edilmir.



Foto İHAM BABAYEVİNDİR

arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur. Yeni ştammin, sadəcə, yoluxmanın sürətini yüksəltməsi və bununla əlaqədar xəstə sayının artması istisna edilmir. TƏBİB xüsusi olaraq bildirdi ki, ümumiyyətlə, sözügedən ştammin ölkəmizdə qeydə alınmayıb: "Bu səbəbdən yayılan səs yazısı şayie xarakterlidir və cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşdığına görə, aradan qaldırılmalıdır".

TƏBİB-in məlumatında o da qeyd olunur ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xəstəxanalar arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur. Yeni ştammin sadəcə yoluxmanın sürətini yüksəltməsi və bununla əlaqədar xəstə sayının artması istisna edilmir.



larda müalicə prosesi sabit şəkildə davam edir: "Bu səbəbdən vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı, ayrı-ayrı şəxslərdən isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik".

Vaksinlərə gəlinə, mütəxəssislər bildirirlər ki, onlar təqdim olunanlardan öncə geniş sınaqlardan keçirilib. Mütəxəssislər, həkim və alimlər bir vaksini təsdiq edib-ətməkdə bəzən qərar verərkən ciddi şəkildə bəyən-xalq standartlarına riayət edirlər. Bütün dərmanlar kimi, vaksinlər də, adətən, qeyri-ciddi və müvəqqəti olan yan təsirlərə səbəb ola bilər. Lakin unudulmamalıdır ki, daha ciddi yan təsirlərə çox nadir hallarda rast gəlinir. Güman ki, vurulan peyvəndən daha çox xəstəliyin insana ciddi ziyanı ola bilər.

Klinik sınaqlar zamanı insanlar könüllü olaraq vaksini qəbul edirlər. Bu könüllülər coğrafi ərazi, irqi və etnik mənşə, cinsiyət və yaş baxımından müxtəlif olurlar. Yeni onlar həmçinin bu xəstəliyə yoluxma riskini daha yüksək edən əlaqəli xəstəlikləri olanlardır. Bu, vaksinin hər kəs üçün təhlükəsiz və effektiv olması təmin etməyə kömək edir. Onun effektivliyini sınaqdan keçirmək və hər hansı ümumi yan təsirləri və ya təhlükəsizliklə bağlı problemləri müəyyən etmək üçün COVID-19 vaksininin standart hazırlanma qaydalarına riayət olunmalıdır. Bura, əlbəttə, minlərlə könüllünün iştirakı ilə çoxsaylı sınaq mərhələləri də daxildir. Vaksini hazırlanması ev şəraitində mümkün olmayan mürəkkəb bir texniki prosesdir. Vaksinlər mütəxəssis həkimlər və alimlər tərəfindən təsdiq olunmalıdır.

Bütün bunlar koronavirusun qarşısının alınması üçün nəzərdə tutulan əsas vasitələrdir. Lakin mütəxəssisləri narahat edən məqamlar da az deyil. Buna istər türkçəyə, istərsə də koronavirusdan qorunmaq üçün qeyri-mütəxəssislərin "müalicə üsulları" aiddir. Hətta növbəti səhiyyə işçilərinin, xüsusən də infeksiyaların tövsiyə və məsləhətlərini bəzən qulaqlarına vuraraq "işbazlar" da peyda olurlar.

COVID-19-dan qorunmanın ən yaxşı yolu başqalarından etibarlı məsafə saxlamaq, maskadan istifadə etmək və əlləri tez-tez yumaqdır. COVID-19-a yoluxanların əksəriyyətində yüngül və ya orta dərəcədə simptomlar olur və tibbi yardımla sağalabilir. Öskürək, yüksək hərarət və ya nəfəs almaqda çətinlik çəkirsənizsə, mütləq həkimə müraciət edin.

Hər yaşda insanlara COVID-19 virusu yoluxa bilər. 60 yaşdan yuxarı və astma, şəkərli diabet və ürək xəstəlikləri olan insanların ağır xəstələnmə riski isə daha yüksəkdir.

Operativ Qərarqəhin tövsiyə, qayda və qanunlarına əməl etməklə özünü və bələdan xilas edə bilərsiniz. Biz bu sahədə də düşməyə birlikdə qalib gələliyə!

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

Ölkəmizdə islahatların yeni mərhələsi başlayır

Prezident İlham Əliyev: "Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir"

Əvvəli 1-ci səh.

Hətta qibtəolunması hərbi potensialı malik ən güclü dövlətlər belə dərk etdilər ki, onlar yeni hərbi doktrinanın üstündə işləməli, fərqli qaydada silahlanmalı, bir sözlə, Azərbaycandan nümunə götürməlidirlər.

Böyük zəfərin ardınca Azərbaycanda yüksək texnologiyaların tətbiqi və ixracı baxımından yeni realitələr yarandı. Prezident İlham Əliyevin Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoforata qəbulu realitələrin dəyərləndirilməsi və perspektivlərin təyini baxımından xüsusi əhəmiyyət kəsb edir. Qalib ölkənin lideri kimi Prezident çıxışını nisbətən təntənəli qura və uğurları ciddi arqumentlərlə açıqlaya bilirdi. Lakin dövlət başçısı uzun illər köklü islahatlara rəhbərlik edən lider kimi uğurların hələ yetərli olmadığını söyləyirdi, təqdim olunanlardan da yan keçmədən təhlil və müqayisələrə üstünlük verdi: "Eyni zamanda heç kəmə sirm deyil ki, dünyada texnologiyalar çox sürətlə inkişaf edir və biz addımlarımızı bu inkişafa uyğun şəkildə atmalıyıq. Əlbəttə, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır".

Dövlət başçısı xüsusilə gənclərin bu işlərə daha geniş miqyasda cəlb edilməsinin zərurətini diqqətə çatdırdı: "Mən istedadlı gənclərə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar. Məsələn, startaplarla bağlı bizim siyasətimiz, əlbəttə ki, müsbətdir. Ancaq bu istedadlı gənclərə görüşlər əsnasında aydın oldu ki, onların bir çoxları xaricə fəaliyyət göstərirlər və Azərbaycana gəlmirlər, gedirlər. Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, əlbəttə ki, dünyada artıq üzər çıxən ən müasir texnologiyaların Azərbaycanı təbiiqindən söhbət gedir. Bunu biz mütləq etməliyik. Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir".

Dövlət başçısının dedikləri ilə razılaşmamaq mümkün deyil. Amma təbii bir sual doğur ki, əgər dövlət gənclərin yeni texnologiyaların inkişafında iştirak etməsində maraqlıdırsa, onda ne üçün arzulanan nəticələr əldə edilmişdir? Bu yerdə müasir dünya təcrübəsinə, yüksək texnologiyaların inkişaf yollarına ötrə də olsa nəzər salmaq yerinə düşərdi.

Bu gün dünyada yüksək texnologiyaların inkişafında aparıcı rol "elmi park"lar oynayır və onların yaranma tarixi ötən əsrin 60-cı illərinə gedib çıxır. "Elmi park"ların ilk vətəni ABŞ-dır. Təxminən 20 il ərzində bu parkların tədricən Böyük Britaniyada, Fransada, Almaniya və nəhayət, Yaponiyada, Cində və digər Uzaq Şərq ölkələrində formalaşması baş verdi. Son bir neçə ildə isə qardaş Türkiyə bu sahədə liderlik edən dövlətlərdən birinə çevrilmişdir.

Bu gün "elmi park"ların 3 - ABŞ-Böyük Britaniya, Yaponiya və qarışıq (Fransa-Almaniya) modeli mövcuddur. Amerika modeli sırf "elmi park"lardan, "tədqiqat parkları"ndan və "inkubator"lardan ibarətdir. ABŞ-da "inkubator"lar və Böyük Britaniya ilə Qərbi Avropada "innovativ mərkəzlər" mərhələli icarə xərcləri ilə universitetlərin qanadı altına alınır, yer, laboratoriyalar, avadanlıqlar və digər zəruri xidmətlər təmin edilir. ABŞ-in nəhəng "elmi park"ı Stenfordla universitet torpaqlarında 51 illik icarə müqaviləsi ilə yerləşir və universitetlə six əlaqədədir. Burada çalışan mühəndislər tədris prosesində iştirak edir, mühazirələr oxuyurlar. Hələ 1981-ci ildə bu parkda 80 kompaniya və 26 min işçi fəaliyyət göstərirdi. Bu şirkətlər elektronika sənayesinin nəhəngləri sayılan "IBM"-lə "Hewlett Packard"-in adını çəke bilərik. Belə elmi mərkəzlərin əsas vəzifəsi kəşflərin və ideyaların istehsalatla sürətlə tətbiqini təmin etmək, kapitala istehsalatçıların köməyi ilə investisiya qərarını qəbul etməkdir.

"Elmi park"ların yapon modeli ABŞ-dan fərqli olaraq, ümumiyyətlə, yeni şəhərlərin - "texnopolis"lərin salınmasına əsaslanır. Bu şəhərlərdə qabaqcıl elmi tədqiqatlar və elmi tutumlu istehsalat sahələri qurulur. "Texnopolis" layihələri Yaponiyada 1982-ci ildən realizə edilir. Bu məqsədlə dörd adada bərabər yerləşdirilən 19 istiqamət nəzərdə tutulmuşdur. Bütün "texnopolis"lər bu tələblərə cavab verməlidir: onlara hamıllıq edən "ana şəhər"lərdən yarım saatlıq məsafədə yerləşməli; Tokio, Haqoi və Osaka şəhərlərinə bir gün ərzində gedib çata bilməli; təxminən 500 kvadratmil əraziləri əhatə etməli; balanslaşdırılmış müasir elmi-sənaye komplekslərinə, universitet və tədqiqat institutlarına, mədəni və mənəvi infrastrukturaya malik olmalı; gözəl təbiət mənzərələri olan ərazilərdə yerləşməli və ətraf mühitlə harmoniya təşkil etməlidirlər.

Tokionun şimal-şərqindən 50 kilometrlik məsafədə yerləşən Tsukuba əsl "beyinlər şəhəri"dir. Əvvəl burada cəmi 11,5 min sakin 50 dövlət tədqiqat institutunda və 2 universitetdə çalışırdı. Bu şəhərdə Yaponiyanın 98 aparıcı tədqiqat laboratoriyasından 30-nun yerləşməsi Tsukubanı dünyanın ən nəhəng elmi mərkəzlərindən birinə çevirmişdir. İndi bu "beyin şəhəri"ndə 300-dən artıq dövlət və özəl universitet müxtəlif şirkətlərin 20 mindən artıq tədqiqatçısı ilə əməkdaşlıq edir. Artıq burada 220 mindən çox tələbə və xarici tədqiqatçı ailəsi ilə birlikdə yaşayır.

"Elmi park"ların qarışıq modeli kimi Fransanın Yaponiya və ABŞ modellərinə bənzərən "elmi park"larını misal götürməyə olar. Onlardan ən böyüyü "Sofiya Antipolis"dir. Ərazisi 2 min hektardır. Burada çalışanların maksimal sayı 6 min nəfər nəzərdə tutulmuşdur.

Bir sözlə, "elmi park"lar demək olar ki, inkişaf etmiş ölkələrin hamısında təhsil müəssisələrinə və istehsalçılara sıx bağlıdır. Tədqiqat mərkəzləri və laboratoriyalar da avtonom fəaliyyət göstərmir, istehsalatla sıx əlaqədədir və bir çox hallarda onların sifarişlərini yerinə yetirir.

Bəs bizdə bu sahədə vəziyyət necədir? Universitet və elmi-tədqiqat müəssisələrinin biznes qurumları ilə, istehsalçılarla əlaqələri, yumşaq desək, zəifdir. Gənclərin yüksək texnologiyaların inkişafında stimullaşdırılması da dövlət başçısının tələb etdiyi səviyyədə deyil. Bu səbəbdən Prezident sözügedən videoforata yüksək texnologiyaların ölkədə inkişafına təkan verə biləcək mövqə sərgiləyən yeni tələblərin irəli sürülmüşdür: "Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin. Məsələn, ne üçün biz ictimai xidmətlər sahəsində texnologiyaları icad edən və ixrac edən ölkəyə çevrilməmişik? Çünki qarşıya düzgün hədəflər qoyulmuşdur, kadr təminatı düzgün seçilmişdir və Prezident tərəfindən bu sahəyə daim diqqət göstərilir. Ancaq bu diqqət bütün qurumlar tərəfindən göstərilməlidir. Çünki mənim tərəfimdən verilən tapşırıq belə hallarda müəyyən müddət ərzində icra edilir, ondan sonra icra edilmir, ya da ki, unudulur, yaxud da hansısa başqa xoşagəlməz hallar meydana çıxır. Ona görə dövlət qurumları, nazirliklər, dövlət şirkətləri manim göstərişlərimi axıra qədər icra etməlidirlər və belə olan halda heç bir yerdə axsama olmayacaq".

Dövlət başçısı yeni texnologiyaların döyüş meydanındakı üstünlüyünü nümunə götürüb bildirdi ki, biz texnoloji inkişaf sahəsində daim irəli hədəflənməli, daha yüksək uğurlar əldə etməliyik: "Nəzərə alsaq ki, bizim bu sahədə aparıcı ölkələrlə çox sıx dostluq əlaqələrimiz var və Azərbaycana texnoloji ixracatla bağlı hər hansı bir məhdudiyyət yoxdur, biz bu sahədə daim qabaqcılı addımlar atmalıyıq".

Prezident İlham Əliyev yüksək texnologiyaların bütün sahələrdə geniş tətbiqini zamanın tələbi sayır. Azad edilmiş torpaqlarda, ərazilərin minalardan təmizlənməsində, dağın yaşayış məskənlərinin bərpasında və şəhərsalma layihələrinin icrasında yüksək texnologiyaların tətbiqi vacib hesab edir: "Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər genişləndirilib. Eyni zamanda günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır".

Dövlət başçısı videoforata həmçinin kənd təsərrüfatında da ən müasir texnologiyaların tətbiq edilməsinin zərurətini, azad edilmiş ərazilərdə bərpa ediləcək şəhər və kəndlərin "smart-city", "smart-village" - "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında ucaldılacağına öne çəkdi: "...əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilərik".

Bir məsələyə də diqqət çəmək ki, dövlət başçısının bu qəbulda toxunduğu bütün məqamlar, səsləndirdiyi təqdimat fikirləri, qaldırdığı ideyalar yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlanmışdır. Bu, Prezidentin mahiyyət etibarilə bütün dövlət qurumlarına və Azərbaycan xalqına perspektivləri təyin edən konstruktiv müraciəti və tələyüklü islahatların aparılmasında ısrarlı olduğunun nümayişidir.

Azərbaycan Prezidenti üçün müharibə arxada qalmışdır. Dövlət başçısı ölkədə iqtisadiyyatın bütün sahələrində yüksək texnologiyaların tətbiqini və ixracının zərurətini öne çəkərək islahatların yeni mərhələsinin başladığını elan etmişdir.

Bahadır İMANQULİYEV, "Azərbaycan"

Koronavirusun yeni ştammi Azərbaycanda qeydə alınmayıb

"WhatsApp" vasitəsilə Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlər və ya qəbildən olan dezinformasiyadır. İddialara görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar uşaqlar üçün çarpayılarla təchiz olunub. Səs yazısında bildirilir ki, koronavirusun yeni ştammi daha çox uşaqlar

arasında yayılır və ölümə səbəb olur. Bu məsələyə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) münasibət bildirib. TƏBİB-dən AZƏRTAC-a daxil olan məlumatda deyilir: "Bununla əlaqədar bildiririk ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamasına görə, yeni ştammin xəstəliyin ağırlıq dərəcəsinə təsir göstərməsinə və bunun uşaqlar arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur. Yeni ştammin sadəcə yoluxmanın sürətini yüksəltməsi və bununla əlaqədar xəstə sayının artması istisna edilmir.

Ümumiyyətlə, sözügedən ştammin ölkəmizdə hələ ki

qeydə alınmayıb. Bu səbəbdən yayılan səs yazısı şayie xarakterlidir və cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşdığına görə, aradan qaldırılmalıdır. Məlumat üçün qeyd edək ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının

yayılmasının qarşısının alınması məqsədilə xəstəxanalarda müalicə prosesi sabit şəkildə davam edir. Bu səbəbdən vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərdən isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik".



İran İslam Respublikası ilə əlaqələr genişlənir

Yanvarın 30-da İran İslam Respublikasının xarici işlər naziri Mehəmməd Cavad Zərif Naxçıvan Muxtar Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, nazir səfər proqramı çərçivəsində yanvarın 30-da Naxçıvan şəhərində yerləşən "Qala" Məscid Kompleksində olub. Burada qonağa məlumat verilib ki, muxtar respublikada dini-mənəvi dəyərlərə böyük ehtiramla yanaşılır, tarixi və dini abidələr bərpa olunur, yeni məscidlər tikilir. Milli memarlıq üslubunda inşa olunan "Qala" Məscid Kompleksi də bu istiqamətdə görülmüş işlərin davamıdır. 2

min nəfər inabat edə biləcəyi kompleksdə mədrəsələr, kitabxana, kəbin otağı və sair nəzərdə tutulub.

Həmin gün Culfa rayonuna səfər edən İran İslam Respublikasının xarici işlər naziri Culfa Dəmiryol Stansiyasının inzibati binası ilə tanış olub. Məlumat verilib ki, bir ərşdən çox yaşlı olan Culfa Dəmiryol Stansiyası son illərdə yenidən qurulub, burada müasir infrastruktur yaradılıb. Həmçinin Culfa Dəmiryol Stansiyasının Azərbaycan, Rusiya və İran İslam Respublikası ilə əlaqələrdə əhəmiyyətindən bəhs olunub. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası ilə İran

İslam Respublikası arasında qarşılıqlı əməkdaşlıq 2016-cı ildən Naxçıvan-Məşəd-Naxçıvan beynəlxalq sərmişin qatırının fəaliyyətə başlaması ilə nəticələnib.

Sonra qonaq Araz çayı üzərindən keçən Culfa-Culfa demir yolu xəttinə baxıb, Culfa Gömrük İdarəsinin və İran İslam Respublikasının Culfa Gömrük-Sərhəd Keçid Məntəqəsinin fəaliyyəti ilə tanış olub.

İran İslam Respublikasının xarici işlər naziri Mehəmməd Cavad Zərifin Naxçıvan Muxtar Respublikasına səfəri həmin gün başa çatıb.

XİN radikal erməni qüvvələrinin Azərbaycanın ABŞ-dakı səfirliyinə qarşı təhdid kampaniyası başlamasına münasibət bildirib

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-ə müsahibəsində radikal erməni qüvvələrinin Azərbaycanın ABŞ-dakı səfirliyini və səfir Elin Süleymanovu hədəfə alaraq nifrət zəminində və təhdid xarakterli ifadələrlə dolu kampaniyaya başlaması məsələsinə münasibət bildirib.

ta keçirildiyini xatırlatmaq istərdim.

Biz, əlbəttə, bu kimi əməlləri qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik.

edən ölkənin məsuliyyətdədir. Xarici ölkələrdəki radikal ermənilərin bu kimi əməlləri onu nümayiş etdirir ki, bu insanlar bölgəmizdə sülh və əmin-amanlığın bərqərar olması, xalqların birgə yaşayışında da maraqlı deyillər. Onların bu əməlləri yalnız xalqlarası ədavət və düşmənçiliyin qızışdırılmasına xidmət edir. Bu isə bir daha onu göstərir ki, xarici ölkələrdəki bu kimi erməni ünsürləri ne Ermənistanın, ne də erməni xalqının gələcək rifahını düşünmürlər.

AZƏRTAC xəbər verir ki, Leyla Abdullayeva deyib: "Təəssüflə qeyd etmək istərdim ki, ilk dəfə deyil erməni radikal ünsürlərinin azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cina-

yət əməlləri ilə üzləşirik. Ötən ilin iyul ayında xarici ölkələrdə, o cümlədən ABŞ-da dinc azərbaycanlı nümayişçilərə, eləcə də diplomatik nümayəndəliklərimizə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həya-

"Gallup International": Azərbaycanda əhali hökumətin pandemiyaya qarşı mübarizəsindən razıdır

Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində atılan addımlar və əldə olunan nəticələr ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanır.



Qeyd edək ki, sorğuda 47 ölkədən 44 mindən artıq insan iştirak edib. 2010-cu ildən "Oxford" Universitetinin nəzdində fəaliyyət göstərən "Blavatnik School of Government" da bu istiqamətdə sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində 2020-ci ilin martından başlayaraq dünyanın 180-dən çox ölkəsinin COVID-19 ilə bağlı siyasətinə dair xüsusi indeks hazırlanıb və gündəlik olaraq yenilənir.

Keçirilən sosioloji tədqiqatlar da sübut edir ki, vətəndaşlar onların təhlükəsizliyi və sağlamliq istiqamətində görülmüş kompleks tədbirləri yüksək qiymətləndirirlər.

səriyyəti hökumətin koronavirusla bağlı yaranmış vəziyyətin öhdəsindən uğurla gəldiyi qənaətindədir.

Bu il yanvarın 1-nə olan nəticələrə görə, Azərbaycan bu indeks üzrə 84,26 bal toplayaraq Gürcüstan, Yunanıstan, Honduras, İtaliya, Liviya, Hollandiya və Venesuela ilə birlikdə 4-11-ci yerləri bölüşür. Ölkəmizin bu indeksdə ən yüksək reytingi 2020-ci ilin avqustunda Honduras və Omanın sonra 93,52 bal ilə 3-cü yerdə qərarlaşması olub.

AZƏRTAC xəbər verir ki, nüfuzlu "Gallup International" təşkilatının dünyanın 47 ölkəsində keçirdiyi global "İlin yekunları" tədqiqatının nəticələrinə görə, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan liderlər sırasındadır. Belə ki, Azərbaycanda əhalinin böyük ək-

Hərbçilər Myanmada hakimiyyəti zəbt etdilər Ölkədə fəvqəladə vəziyyət elan olundu

Myanmada hərbi çevriliş baş vermişdir. Hərbçilər ölkə Prezidenti Vin Myini, Nobel sülh mükafatı laureatı, hakim "Demokratiya Uğrunda Milli Liqa" Partiyasının lideri Aun San Su Çjini və bir çox digər yüksək vəzifəli memurları həbs etmişlər. İlkin məlumatlara görə, hakim partiyanın Mərkəzi İcraiyyə Komitəsinin nümayəndələri, deputatlar və regional hökumətin üzvləri daxil olmaqla təxminən 30 nəfər saxlanılmışdır.



ABŞ administrasiyası Myanmada vəzifəli şəxslərin həbsdən narahatlığını ifadə etmişdir. Ağ Evin mətbuat katibi Cen Psaki məbusları sərbəst buraxmağa çağırmış və müvafiq tədbirlər görməklə hədələmişdir. Psaki qeyd etmişdir ki, ABŞ son seçkilərin nəticələrini dəyişdirmək, hakimiyyətin demokratik yolla təhvil verilməsinə əngəlləmək cəhdlərinə qarşı çıxır və bu addımlar ləğv olunmasa, günaahkarlara qarşı tədbirlər görəcəkdir.

"Röyter" Agentliyinin verdiyi xəbərə görə, dövlətə məxsus MRTV telekanalı rabitə problemləri səbəbindən yayımı dayandırmışdır. Ölkənin paytaxtı Neypyidoda internet və telefon rabitəsi işləmir.

"Sinxua" Agentliyi xəbər verir ki, qiyamçılar həm paytaxtda, həm də bəzi bölgələrdə dövlət idarələrini, habelə icra və qanunvericilik orqanlarını nəzarət altına almışlar. Silahlı qüvvələrin yük maşınları parlament iclasları zamanı deputatların qaldığı yaşayış kompleksinə giriş-çixışı bağlamışdır. Banklar Assosiasiyası ölkədəki bütün maliyyə qurumlarının müvəqqəti olaraq bağlandıqını açıqlamış və bunu internetin zəif olması ilə izah etmişdir.

mandanı Min Aunq Hlayn hakimiyyəti ələ almışdır. Prezidentin səlahiyyətlərinin icrasını vitse-prezident Myint Şvey həvalə edilmişdir. Ölkədə bir il müddətinə fəvqəladə vəziyyət elan edilmişdir. Hərbi komandanlıq bəyan etmişdir ki, fəvqəladə vəziyyətin müddəti bitdikdən sonra seçkilər keçirib yeni hökumət qurmağı planlaşdırır.

Hərbçilərə məxsus "Myawaddy" telekanalı hakimiyyətin zəbt olunmasını hökumətin öten ilin noyabrında keçirilmiş parlament seçkilərinin saxtalaşdırılması ilə əlaqədar iddialara adekvat cavab verməməsi ilə izah etmişdir. Xatırlatmaq yerinə düşər ki, hərbiçilər bir neçə dəfə açıq şəkildə seçki saxtakarlığından şikayətlənmiş, hökumət və Seçki Komissiyasını nəticələrdə yenidən baxmağa çağırmışdılar. Lakin Seçki Komissiyası saxta-

karlığa dair hansısa dəlil olmadığını bildirmişdir.

Ölkədə siyasi gərginlik keçən həftə artmağa başlamışdır. Dövlət 50 il idarə etmiş silahlı qüvvələrin baş komandanı Min Aunq Hlayn belə bir bəyanatla çıxış etmişdir ki, qanunların düzünü icra etmədiyi təqdirdə konstitusiyaya ləğv edilə bilər. Lakin bir qədər sonra hərbiçilərin ordunun baş komandanının dövlət çevrilişi etmək hədəsini təhvil etmiş, medianın bəyanatı səhv olduğunu iddia etmişdir.

"Demokratiya Uğrunda Milli Liqa" Partiyası 8 noyabr 2020-ci il seçkilərində qalib gəldiyini elan etmişdir. Hakim partiya 476 deputat mandatından 396-nə sahib olaraq daha beş il müddətinə hökumət təşkil etmək imkanı qazanmışdır. Hərbçilərin dəstəklədiyi "Mütəfiq Həmrəylik və İnkişaf" Partiyası yalnız 33 yer əldə etmişdir.

Aun San Su Çji özünün "Facebook" səhifəsindən xalqı çevrilişə qarşı çıxmağa çağırmışdır.

Dövlət çevrilişi nəticəsində silahlı qüvvələrin baş ko-

Allahverdi MEHDİYEV, "Azərbaycan"

Somalinin paytaxtında terror aktı törədilib



Somalinin paytaxtı Moqadişoda hotelle hücum zamanı azı 9 nəfər həlak olub. Bu barədə "Röyter" Agentliyi xəbər verir.

Xəbərə bildirilir ki, əsasən siyasi xadimlərin və yüksək vəzifəli şəxslərin qaldığı "Afrika" hotelinin yaxınlığında avtomobil partladılıb. Partlayışdan sonra hotelle terrorçular hücum etmişlər. Onlarla təhlükəsizlik qüvvələri arasında silahlı toqquşma baş verib.

Türkiyədə COVID-19-a qarşı peyvənd alanların sayı 2 milyonu aşdı



Bu terror aktına görə, "əl-Qaidə" beynəlxalq terror təşkilatı ilə sıx əlaqədə olan "əş-Şabab" qruplaşması məsuliyyəti üzərinə götürüb.

Türkiyədə yeni tip koronavirus infeksiyasına (COVID-19) qarşı vaxtında vaxtında edilən sayı 2 milyon nəfəri ötdü. Bu barədə "Anadolu" Agentliyi xəbər verir.

"CoronaVac" vaksininin ilk partiyası (3 milyon doza) öten il dekabrın 30-da Türkiyəyə gətirilib. Yanvarın 14-də başlamış vaksinasivada ilkin olaraq tibb işçilərinə peyvənd vurulub. Vaksinin paylanması, saxlanması və istifadəsi ilə bağlı bütün proseslər problemsiz həyata keçir.

Vaksin nümunələri Türkiyənin Əczacılıq və Tibb Avadanlıqları Agentliyinin (TITCK) laboratoriyalarında yoxlanıb. Sonra Səhiyyə Nazirliyinin xətti ilə vaksin ölkənin 81 vilayətinə çatdırılıb.

"Azercell Biznes" korporativ müştəriləri üçün yeni limitsiz internet təqdim edir

Biznesinizi 9.90 AZN-dən başlayan qiymətlərlə limitsiz internet paketləri ilə genişləndirin

Mobil internetə günbəgün artan tələbatı nəzərə alaraq "Azercell Biznes" korporativ abunəçiləri üçün ölkədə ilk dəfə tamamilə limitsiz internet trafikinə malik unikal təklifi təqdim edir. Korporativ abunəçilərin biznes ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan yeni GigaMax limitsiz internet paketləri sizə yüksək sürətlə və minimal gecikmə təminatı ilə internetdən istifadə etməyə, iri həcmli faylları yükləməyə və endirməyə, eləcə də videokonfranslar keçirməyə imkan verir. Limitsiz internet paketləri trafik həcmi ilə bağlı heç bir narahatlıq keçirmədən əlavə xərçəst sadə və ballı ödənişlə internetdən faydalanmaq deməkdir.



layın maksimal sürətli limitsiz internet paketi ayda cəmi 49.90 AZN müqabilində sizə ən yüksək sürətlə və limitsiz internet təminatı verir. Bu paket daxilində korporativ abunəçilər işlərinin uğuru üçün mobil internetin verdiyi bütün imkanlardan istifadə edə bilərsiniz.

İndi "Azercell Biznes" korporativ abunəçiləri özünü uyğun limitsiz internet paketini seçərək yüklənən data həcmi düşünmədən sərhədsiz internet imkanlarından maksimum yararlanacaq. Belə ki, internetlə bağlı məhdudiyyətlərin olmaması sizə trafik həcmi ilə bağlı heç bir narahatlıq keçirmədən mobil internet xərçələrinə nəzarət etməklə işinizi rahat şəkildə idarə etmək imkanı verəcək.

GigaMax-sürəti 1Mbps gədən olan sərflə və limitsiz internet paketi abunəçilərə aylıq cəmi 9.90 AZN-ə təklif olunur. Bu paket rahat şəkildə internetdə müxtəlif axtarışlar, onlayn yazışma proqramları, elektron poçtun idarə olunması və internetlə bağlı digər əsas biznes ehtiyaclarının qarşılanması üçün ideal seçimdir.

GigaMax+ istənilən yerdə daim ünsiyyətə olmaq və işinizə nəzarət etmək üçün güvənə biləcəyiniz limitsiz internet paketidir. Bu paket aylıq cəmi 19.90 AZN ödəməklə sizə 5Mbps sürətə gədən internetdən faydalanmaq imkanı verir. GigaMax+ müxtəlif irihəcmli faylların paylaşılması və yüklənməsi, eləcə də biznes səhifələrin sosial şəbəkələrdə idarə olunması üçün çox əlverişlidir.

GigaMax Pro- işinizin bütün tələblərini tam qarşı-

Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi "Kuryer xidmətinin göstərilməsi" xidmətinin satın alınmasını kotirovka sorğusu üsulu ilə həyata keçirir

Maraqlanan şəxslər (+994 12) 403-89-98 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 02 fevral 2021-ci il saat 09:00-dan 05 fevral 2021-ci il saat 18:00-a qədər qəbul olunur.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov pr., 15

Tender komissiyası

"Azərişiq" ASC müxtəlif təmir və sərflə materiallarının satın alınması üzrə kotirovka sorğusu keçirir

Kotirovka sorğusu müsabiqəsində iştirak etmək istəyən iddiaçılar öz sənədlərini 04 fevral 2021-ci il saat 11:00-dək aşağıdakı ünvana təqdim etməlidirlər. Zərflər 05 fevral 2021-ci il saat 11:00-da aşağıda qeyd olunan ünvanda açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, M.Əliyev küçəsi, 130.

Əlaqə telefonu, (012) 440-39-93 (28-85)

Əlaqələndirici şəxs: Xamiz Hüseynov; xamiz.huseynov@azerishiq.az

Tender komissiyası

B İ L D İ R İ Ş

"Azərbaycan" qəzetinin 2 sentyabr 2020-ci il tarixli sayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən peşəkar mətbəx mebelləri, avadanlıqları və ləvazimatlarının təchizatı və alınması üzrə keçirilmiş kotirovka sorğusu prosedurunda təkliflərin qüvvədə olma müddətinin bitdiyini nəzərə alaraq keçirilmiş müsabiqənin nəticəsi Tender komissiyasının qərarına əsasən ləğv olunmuşdur.

Tender komissiyası

B İ L D İ R İ Ş

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən DOST mərkəzlərində 7 istiqamət üzrə monitoring sisteminin yaradılması və monitoring qruplarının təchizatı layihəsi üzrə proqram təminatının hazırlanması işlərinin satın alınması üzrə 4 noyabr 2020-ci il tarixdə elan olunmuş müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarına əsasən ləğv edilir.

Tender komissiyası

B İ L D İ R İ Ş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 21.12.2020-ci il tarixdə etender.gov.az saytında və "Azərbaycan" qəzetinin 23.12.2020-ci il tarixli nömrəsində nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühəsibatlıq üzrə Mərkəzi filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə elan edilmiş açıq tender, tender təklifi verən malmüddənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması səbəbilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 50-4-cü maddəsinin 50-4.2-ci bəndinə uyğun olaraq baş tutmamış hesab edilir və onun davamından imtina edilir.

Tender komissiyası

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi agentliyin yaxın zamanlarda açılması nəzərdə tutulan Abşeron DOST və 4 saylı Bakı DOST mərkəzləri üçün bəlyeflərin hazırlanması işlərinin kotirovka sorğusu üsulu ilə satın alınması həyata keçirir

Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (neqliyyat, sığorta, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla), digər zəruri sənədlər 09 fevral 2021-ci il saat 18:00-dək Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqasınlı küçəsi, 86 ünvanında yerləşən ofisində təqdim olunmalıdır (telefon: 012 525-50-26). Zərflər 10 fevral 2021-ci il saat 14:00-də həmin ünvanda açılacaqdır.

Maraqlananlar müvafiq məlumatları Bakı DOST Agentliyinin AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqasınlı küçəsi, 86 ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər.

Tender komissiyası



Azərbaycan Respublikasının Mərkəzi Bankı açıq tender elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı predmetlər üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir:

LOT 1: Azərbaycan Respublikası Mərkəzi Bankının Yevlax şəhəri, Heydər Əliyev prospekti, 82 ünvanında yerləşən Ərazi İdarəsi üçün hava ilə soyudulan su soyutma qrupu (çiller) avadanlığının alınması və quraşdırılması işlərinin satın alınması;

LOT 2: Azərbaycan Respublikası Mərkəzi Bankın balansında olan nəqliyyat vasitələrinə texniki xidmətin satın alınması;

LOT 3: Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün dəftərxana mallarının satın alınması;

LOT 4: Azərbaycan Respublikası Mərkəzi Bankı üçün təsərrüfat mallarının satın alınması;

LOT 5: Azərbaycan Respublikası Mərkəzi Bankı üçün dezinfeksiya və qoruyucu vasitələrin satın alınması.

Tender proseduru 03 mart 2021-ci il saat 15:00-də dövlət satınalmalarının vahid internet Portalında (<https://etender.gov.az/>) (bundan sonra - Portal) keçiriləcəkdir.

Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Maraqlanan şəxslər tenderdə iştirak etmək üçün "Asan Ödəniş" sistemi vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir iştirak edəcəyi LOT üzrə 100 (bir yüz) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə Əsas şərtlər toplusunu əldə edə bilərlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesab: AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BİK: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- Azərbaycan dilində tender təklifi (tender təklifi 22 aprel 2021-ci il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantıyası formasında);
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri, habelə son 1 (bir) il ərzində (faaliyyətinin dayandırıldığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq dövlət orqanından arayış;
- tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 02 mart 2021-ci il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən gec 22 fevral 2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

Satınalmaya başlanma vaxtı:

LOT 1, LOT 3, LOT 4 və LOT 5: satınalma müqaviləsi imzalandığı gündən;

LOT 2: 01.05.2021-ci il tarixdən.

Malların təqdim edilməsi və xidmətlərin göstərilməsi (işlərin görülməsi) müddəti:

LOT 1: satınalma müqaviləsi imzalandığı gündən 120 (bir yüz iyirmi) təqvim günü müddətində;

LOT 2: dövrü olaraq 1 (bir) il müddətində;

LOT 3, LOT 4 və LOT 5: sifariş əsasında 1 (bir) il müddətində.

Qiymətləndirmə meyarları:

LOT 1: maliyyə və texniki amillər (iş təcrübəsi, əməkdaşların peşəkarlığı və maddi-texniki baza);

LOT 2: maliyyə və texniki amillər (maddi-texniki baza, əməkdaşların peşəkarlığı və korporativ müştərilərin sayı);

LOT 3, LOT 4 və LOT 5: maliyyə və texniki amillər (korporativ müştərilərin və tövsiyə məktublarının sayı).

İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Tender komissiyası

Qax Suvarma Sistemləri İdarəsi açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.

LOT 1 - Əsaslı təmir işləri üçün tikinti materiallarının satın alınması.

Tender iştirakçılarında təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Qax rayonu, Qax baş kəndi Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs: E.Xudəyinatov, tel: 0144-4-30-23, 055 577-90-34, 070 577-90-34) ala bilərlər.

İştirak haqqı LOT üzrə 120.00 (bir yüz iyirmi) manatdır.

İştirak haqqının ödənilməsi yalnız "ASAN Ödəniş" vasitəsilə həyata keçirilə bilər. Müsəbiqədə iştirak etmək üçün "ASAN Ödəniş"lə ödəniş düyəsini sığaraq aidiyyəti keçid vasitəsilə ödəniş etdikdən sonra müsəbiqədə iştirak etmək olar.

Təşkilat: Qax SSI

Hesab: AZ34CTRE00000000000002350401

VÖEN: 4300088331

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.I.F.T BİK: STREA222

Fond 7 depozit və tapşırıqlar (mərkəzi) iqtisadi təsnifat 142330

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Məlgöndənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi miqdarında bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikası vergiləri və digər icbari ödənişlərin yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- faaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (05.01.2021-ci ildən sonra alınmaqla);
- məlgöndənlərin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- digər sənədlər: müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, girovun olmaması, məhkəmənin qərarı ilə faaliyyətinin dayandırılmaması barədə, maddi-texniki bazası, işçi sayı, əsas vəsaitləri barədə geniş arayış. İddiaçının mikro, kiçik və ya orta sahibkar olması barədə müvafiq arayış.

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar Əsaslı təmir üzrə tikinti materiallarının satın alınması üzrə tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 25 fevral 2021-ci il saat 09:30-a qədər, tender təklifi və bank zəmanətini isə 05 mart 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə Tender komissiyasına təqdim etməlidirlər. Zərflərin açılışı 09 mart 2021-ci il saat 09:30-da Portal vasitəsilə həyata keçiriləcəkdir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender komissiyası

Qax Suvarma Sistemləri İdarəsi açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.

LOT 1 - Cari təmir üçün tikinti materiallarının satın alınması.

Tender iştirakçılarında təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Qax rayonu, Qax baş kəndi Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs: E.Xudəyinatov, tel: 0144-4-30-23, 055 577-90-34, 070 577-90-34) ala bilərlər.

İştirak haqqı LOT üzrə 120.00 (bir yüz iyirmi) manatdır.

İştirak haqqının ödənilməsi yalnız "ASAN Ödəniş" vasitəsilə həyata keçirilə bilər. Müsəbiqədə iştirak etmək üçün "ASAN Ödəniş"lə ödəniş düyəsini sığaraq aidiyyəti keçid vasitəsilə ödəniş etdikdən sonra müsəbiqədə iştirak etmək olar.

Təşkilat: Qax SSI

Hesab: AZ34CTRE00000000000002350401

VÖEN: 4300088331

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.I.F.T BİK: STREA222

Fond 7 depozit və tapşırıqlar (mərkəzi) iqtisadi təsnifat 142330

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Məlgöndənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi miqdarında bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikası vergiləri və digər icbari ödənişlərin yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- faaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (05.01.2021-ci ildən sonra alınmaqla);
- məlgöndənlərin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- digər sənədlər: müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, girovun olmaması, məhkəmənin qərarı ilə faaliyyətinin dayandırılmaması barədə, maddi-texniki bazası, işçi sayı, əsas vəsaitləri barədə geniş arayış. İddiaçının mikro, kiçik və ya orta sahibkar olması barədə müvafiq arayış.

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar cari təmir üzrə tikinti materiallarının satın alınması üzrə tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 25 fevral 2021-ci il saat 11:30-a qədər, tender təklifi və bank zəmanətini isə 05 mart 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə Tender komissiyasına təqdim etməlidirlər. Zərflərin açılışı 09 mart 2021-ci il saat 11:30-da Portal vasitəsilə həyata keçiriləcəkdir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender komissiyası

Azərbaycana növbəti beynəlxalq tanıtım gətirən şirkət "Azercell" oldu

Lider mobil operator İnsana Sərmayə Standartı üzrə MDB-də ilk Platin sertifikatı layiq görüldü

Ölkənin ən qabaqcıl mobil rabitə təminatçısı "Azercell Telekom"un həm telekommunikasiya, həm xidmət keyfiyyəti, həm də cəmiyyətin və insanlığın inkişafı sahəsində fəaliyyəti uzun müddətdir ki, beynəlxalq qurum və təşkilatların diqqət mərkəzindədir.

Şirkət güclü korporativ idarəçilik və mədəniyyət, eləcə də, insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq "Investors in People" (IIP) - İnsana Sərmayə Standartının əsas 9 fəaliyyət göstəricisi üzrə dəyərlandırilərək bu dəfə ən yüksək pillə hesab edilən PLATIN sertifikatına layiq görüldü. "İnsana Sərmayə" standartı şirkət performansının inkişafı, işçilərin müasir inkişaf imkanları ilə təmin edilməsi, onların

qərar qəbul etmə prosesinə cəlb edilməsi, işçi potensialına fokuslanan effektiv idarəetmə kimi prinsipləri ötürür və daha da inkişaf etdirməyə təşviq edir. "Azercell" ölkəmizdə Platin sertifikatı qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında da belə bir uğura imza atan yeganə şirkətdir. Qeyd etmək lazımdır ki, Platin sertifikatı adıçəkən akkreditasiya mərkəzinin ən yüksək dəyərlandırma səviyyəsidir və hal-hazırda dünyada fəaliyyət göstərən şirkətlərin yalnız 2 faizi bu statusa layiq görülmüşdür.

"Azercell Telekom" yarandığı ilk gündən etibarən həm bütövlükdə korporativ idarəetmə sahəsində, həm də insan kapitalının idarə olunmasında beynəlxalq təcrübədən yararlanır. Şirkətin bu sahədə apardığı bütün proseslər, prosedurlar və mövcud idarəçilik sistemi ən müasir beynəlxalq təcrübə

yə uyğundur. İlk dəfə olaraq şirkət bu sertifikatın alınması üçün irəliləyən tələblərin hamısına cavab verərək 2004-cü ildə həmin standartı, 2011 və 2014-cü illərdə Gümüş, 2018-ci ildə isə Qızıl sertifikatı layiq görülmüşdür. Ötən il keçirilən sertifikatı zamanı isə "Azercell" güclü performans göstərən şirkətlərin yüksək səviyyədə idarə etdiyi beynəlxalq səviyyədə bir daha sübut edərək, Platin sertifikatına layiq görülmüşdür. 1996-2020-ci illər ərzində insan qaynaqlarının inkişafına şirkət tərəfindən toplam 25,886,353 ABŞ dolları həcmində sərmayə yatırılmışdır.

İnsan Resurslarının idarə Edilməsi üzrə "Investors in People" standartı ilk dəfə 1991-ci ildə İngiltərədə tətbiq edilməyə başlanmışdır. Beynəlxalq səviyyədə mövcud olan standart 30 illik fəaliyyəti nəticəsində dünya üzrə 66 ölkə və 50.000-dən çox təşkilatı əhatə edir.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.

LOT 1: "Aztelekom" MMC tərəfindən tələb olunan FO, TPP tipli kabellər və naqillərin satın alınması

Tenderdə yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 (Əlaqələndirici şəxs: Faiq Mustafayev, tel: (012) 344-00-00 (372); e-mail: faiq.mustafayev@aztelekom.az) ünvanından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı: 1500 manat

Müəssisənin adı: "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti
Hesab nömrəsi: AZ62AZPO 91015461200420100166
Müəssisənin VÖEN-i: 9900038501
Ünvan: AZ1122, Bakı şəh., Tbilisi prospekti -187
Bank adı: Azərpoçt MMC PF 1
Kodu: 691011
Bank VÖEN-i: 9900037711
Müxbir hesab: AZ76NABZ 0135010000000094944
S.W.I.F.T BİK: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında maliyyə hesabatı;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- tender təklifini və müqaviləni imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr və ya müvafiq səlahiyyətin verilməsi barədə etibar-namə) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;

İddiaçı təqdim edəcəyi malların keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.

Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş, müvafiq qaydada təsdiqlənmiş və ya apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər. Mətnlər arasında fərdi aşkar edilsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə verilecekdir.

İddiaçılar tender təkliflərini 2 (iki) nüsxədə (əsl və surət) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsl və surəti arasında fərqlər olduqda üstünlük "Əsl" sözü yazılmış nüsxəyə verilecekdir.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender təkliflərinin qiymətləndirilməsi zamanı onların bu sahədəki çoxillik təcrübəsi, yerli şirkətlərə göstərdiyi təchizat işinin keyfiyyəti, müqavilə imzalandıqları şirkətlər tərəfindən təqdim olunan tövsiyə məktublarının olması nəzərə alınacaqdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 01 mart 2021-ci il saat 17:00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 16 mart 2021-ci il saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 ünvanına ("Aztelekom" MMC-nin Tender komissiyasına) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 17 mart 2021-ci il saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 ünvanında - "Aztelekom" MMC-nin inzibati binasında açılaçaqdır.

Açıqlıqda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Qax Suvarma Sistemləri İdarəsi açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.

LOT 1 - Maşın mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması

Tender iştirakçılarında təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Qax rayonu, Qax baş kəndi Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs: E.Xudəyinatov, tel: 0144-4-30-23, 055 577-90-34, 070 577-90-34) ala bilərlər.

İştirak haqqı LOT üzrə 120.00 (bir yüz iyirmi) manatdır.

İştirak haqqının ödənilməsi yalnız "ASAN Ödəniş" vasitəsilə həyata keçirilə bilər. Müsəbiqədə iştirak etmək üçün "ASAN Ödəniş"lə ödəniş düyəsini sığaraq aidiyyəti keçid vasitəsilə ödəniş etdikdən sonra müsəbiqədə iştirak etmək olar.

Təşkilat: Qax SSI

Hesab: AZ34CTRE00000000000002350401

VÖEN: 4300088331

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.I.F.T BİK: STREA222

Fond 7 depozit və tapşırıqlar (mərkəzi) iqtisadi təsnifat 142330

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Məlgöndənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi miqdarında bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikası vergiləri və digər icbari ödənişlərin yerinə yetirilməsi, vaxtı keçmiş öhdəlik